

Milli azadlıqdan
şirin nemət yoxdur!

J. Aliyev

YENİ AZƏRBAYCAN

Azərbaycan dövlət mütəəllibi. Azərbaycan xalqının milli avtoriteti.
Qazet 1993-cü ilin aprel ayından nəşr olunur. Yeni Azərbaycan Partiyasının orqanı.

17 iyul
2024-cü il,
çərşənbə
№ 125 (6711)
Qiyamət
60 qəpik

Prezidentdən növbəti dəstək

Şəhid ailəsinin üzvləri mənzil növbəsinə dayanacaq



Bax səh. 2

Azərbaycan - Çin münasibətləri: Orta Dəhlizdə ortaq maraqlar

Bax səh. 2

BMT-də Könüllü Hesabat...

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin icrası üzrə 4-cü Könüllü Milli Hesabatı təqdim olunub. Hesabatda Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq istiqamətində Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş tədbirlər, əldə olunmuş uğurlar, o cümlədən DİM-ə investisiyaların cəlb olunması mexanizmi, işğaldan azad olunmuş ərazilərin bərpası, yenidən qurulması, bu ərazilərin ölkə iqtisadiyyatına reintegrasiyası, eyni zamanda, dayanıqlı və inklüziv inkişaf sahəsində həyata keçirilən tədbirlər haqqında geniş məlumat öz əksini tapıb.

Təqdimatla bağlı çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, hesabat 2030-cu il gündəliyində göstərilmiş DİM-in icrası ilə bağlı yerli və qlobal çağırışların yumşaldılması istiqamətində vacib fəaliyyət planı təqdim edilir. Azərbaycanın DİM ilə bağlı qətiyyətli öhdəliyi "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində göstərilmiş milli inkişaf gündəliyinə daxil edilib.

BMT ilə iqtisadi və sosial proqramlarda yaxın tərəfdaş olaraq iştirak edən Azərbaycan öz fəaliyyətində dayanıqlı inkişaf məqsədlərini hər zaman rəhbər tutaraq müasir qlobal inkişaf çağırışlarına töhfə verməyə çalışır. Bu çərçivəyə uyğun olaraq BMT-nin Davamlı İnkişaf Məqsədləri ailəsində yer alan və daim öz iqtisadi hədəflərini həmin prioritetlərin gerçəkləşməsinə fokuslayan ölkəmiz insan inkişafı üçün son dərəcə əhəmiyyətli imkanların yaradılmasına, bu istiqamətdə uğurlu sosial layihələrin icrasına nail olub.

Bu siyasətin davamı kimi Azərbaycan BMT-nin də ali hədəf siyasətinə cavab verən Minilliyin İnkişaf Məqsədləri strategiyasına qoşularaq 2015-ci ildən bu yana insan inkişafı ilə bağlı əlavə tədbirləri və keyfiyyətli həyat standartlarının tətbiqini icra edib. Nəticədə ölkəmizdə yoxsulluğun aradan qaldırılması və iqtisadi artımın təmin edilməsinə yönələn strategiyalarla əlaqəli şəkildə həyata keçirilən siyasət öz müsbət bəhrəsini verib. Təhsil, sosial müdafiə və məşğulluq imkanları da daxil olmaqla geniş spektrli sosial ehtiyacın ödənilməsi səviyyəsi yaxşılaşıb. Tərəqqi naminə gücləndirilmiş qlobal həmrəylik ruhunda, sosial baxımdan aztəminatlı təbəqənin ehtiyaclarına ayrıca diqqət yetirərək dayanıqlı inkişaf üçün qlobal tərəfdaşlığın yenidən canlandırılması və tələb olunan vasitələrin səfərbər edilməsi istiqamətində əlavə tədbirlər davam etdirilir.

Respublikamız iqtisadiyyatın milli inkişafını nəzərdə tutduğu hədəf göstəricilərinə tam çatmağa nail olub. Eyni zamanda, həmin konsepsiyada üzərinə götürdüyü digər bir...

Bax səh. 3



Münasibətlərdə yeni səhifə

Bax səh. 2

Dünya Bankı ölkəmizlə Tərəfdaşlıq Çərçivəsi hazırlayır

Bax səh. 5

Ermənistan aldadıldı...

Bax səh. 4

Yaxın Orta Şərqdə "buzlar əriyir" ...

Bax səh. 4

25 il əvvəl əsas qoyulmuş müqəddəs missiya

Bax səh. 5

Silah versə də...

Bax səh. 7

Donald Trampa qarşı sui-qəsd...

Bax səh. 6



Bax səh. 3

Dünya Ermənistanın mina terroruna səssiz qalmamalıdır

Azərbaycan dünyada mina terrorundan ən çox əziyyət çəkən ölkələrdən biridir. 30 illik işğal dövründə Ermənistan çoxlu sayda hərbi cinayətlər törədib ki, bunların sırasında mina terroru da əsas yerlərdən birini tutur. 2020-ci il Vətən müharibəsindən sonra isə mina qurbanlarının ümumi sayı 370 nəfərə çatıb.

Bu fakt göstərir ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarında işğal dövründə basdırılmış minalar mülki şəxslərin və hərbi qulluqçuların həyatına təhlükə yaratmaqda və son qoymaqda davam edir. Ərazilərimizdə basdırılmış minalar və partlamamış hərbi sursatlar işğaldan azad edilmiş bölgədə bərpa və yenidənqurma işlərinin icra edilməsinə, keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə öz yurdlarına qayıdışına və bu torpaqlarda yaşayışına ciddi maneə törədir. Ermənistan tərəfindən 30 ilə yaxın işğal dövründə basdırılmış minaların dəqiq xəritələrinin təqdim olunmaması isə onların beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərinə hörmətsizliyini hələ də açıq şəkildə nümayiş etdirməkdədir.

BMT müstəvisində mina problemi haqqında müzakirələr keçirilib

Azərbaycan dövləti mina problemini davamlı...

Sülh prosesinə növbəti zərbə

Bax səh. 6



17 iyul 2024-cü il, çərşənbə № 125 (6711)

Azərbaycan - Çin münasibətləri: Orta Dəhlizdə ortaq maraqlar

Azərbaycanla Çin arasında diplomatik əlaqələrin qurulmasından ötən 32 il ərzində ikitərəfli əlaqələr qarşılıqlı etimad əsasında uğurla inkişaf edib. Bu gün Azərbaycanla Çin demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Hər iki ölkə perspektivdə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək əzmi nümayiş etdirir. Bunun təşviqi olaraq qeyd edək ki, bir qədər bundan əvvəl Astanada "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul olunub. Bu mühüm sənədə istinad etməklə deyə bilərik ki, Azərbaycan-Çin münasibətlərində keyfiyyətə yeni bir səhifə açılıb.

Bu gün Azərbaycan-Çin münasibətləri çoxşaxəli səciyyə daşıyır. Bu sırada Azərbaycanla-Çin arasında iqtisadi sektorun mühüm bir qolu olan nəqliyyat seqmenti üzrə əlaqələrin genişlənməsi və müxtəlif məsələlərlə bağlı intensiv müzakirələrin aparılması xüsusilə diqqət cəhəti. Qeyd edək ki, iyulun 15-də "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov "Çin Dəmir Yolları" Dövlət Korporasiyasının baş direktorunun müavini Sun Suyudən başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə aktual məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Genişlənən iqtisadi əlaqələr

Yüksək tempiylə genişlənən Azərbaycan-Çin iqtisadi əlaqələri iki ölkə arasında bərqərar olan yüksək səviyyəli siyasi diqləqə əsaslanır. Prezident İlham Əliyev ötən il Çinin "China Media Group" media korporasiyasına verdiyi müsahibədə iki ölkə arasında münasibətlərin əlaqələndirilməsinə vurğulanı vurğulayıb. Dövlətimizin başçısı, eyni zamanda, bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xaricində nəzər saldıqda ölkəmizin bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış etməsinə toxunub. "Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq, iqtisadi əməkdaşlıq məsələlərində mövqələrimiz üst-üstə düşür. Biz qarşılıqlı ticarətin həcmindən gətirib çıxarılan böyük potensialı xüsusilə göz qabağındadır. Ölkəmizdə gələcəkdə daha da birlişdirəcək meydana gələn yeni nəqliyyat marşrutlarını görürük. Bunun özü də regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaqdır", - deyərək Azərbaycan Prezidenti bəyan edib.

Çin Xalq Respublikasının Sədr Si Çinpin də ölkəmizlə əlaqələrə böyük önəm verdiyini dəfələrlə ifadə edib. O, dövlətimizin başçısına ünvanladığı məktubunda Azərbaycan və Çinin dost, tərəfdaş ölkələr olduğunu diqqətə çatdırıb.

Göründüyü kimi, Azərbaycan və Çin liderləri ölkələrimizin yaxınlaşmasına güclü siyasi iradə göstərirlər. Eyni zamanda, yeni qəbul olunan Bəyannamədə tərəflər iqtisadi sahədə əməkdaşlığın perspektivləri ilə bağlı niyyətlərini ortaya qoyublar. Sənədə qeyd olunduğu kimi, Azərbaycan və Çin güclü iqtisadi tamamlıcaılıq, sənayeləşmə və investisiya sahəsində əməkdaşlığı artırmaq üçün böyük potensiala malikdirlər. Bildirilir ki, tərəflər iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin davamlı və dinamik inkişafını yüksək qiymətləndirir və ticarət, sərmayə və mühəndislik layihələri sahəsində qarşılıqlı fəaliyyəti daha da gücləndirmək üçün Hökumətlərarası Ticarət-iqtisadi Əməkdaşlıq Komissiyası mexanizmlərini rəhbərliyə çatdırmaq və investisiya sahəsində əməkdaşlığın yüksək səviyyəyə inkişafına nail olmaq məqsədilə nəqliyyat və kommunikasiyalar, yaşıllıq enerjisi, emal və istehsal, infrastruktur, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı və s. sahələrdə layihələrin həyata keçirilməsinin təşviqinə diqqət yetirməyə hazırdırlar.

Ölkələrimiz arasında iqtisadi əlaqələr son illərdə möhkəm qarşılıqlı istəklə liderlərin güclü siyasi iradəsi əsasında genişləniib. Çin dünyanın ən böyük iqtisadi-



yalırlarından birinə malikdir. Çin Milli Statistika Bürosunun (UIB) məlumatına görə, son illərdə bu ölkədə Ümumi Daxili Məhsul (ÜDM) 120 trilyon yuandan (təxminən 18 trilyon dollar) çox olub. Qeyd edək ki, 1976-cı ildəki son azalmadan sonra Çin iqtisadiyyatı 2020-ci il istisna olmaqla, 46 il ərzində yüksək artım tempiylə inkişaf edib. Yeni növ koronavirus pandemiyası səbəbindən inkişaf tempində müəyyən azalmalar müşahidə edilərsə də, Çində əsas kapitala investisiyalar, o cümlədən infrastruktur, daşınmaz əmlak, maşın və avadanlıq xərcləri 2022-ci ildə əvvəlki ilə nisbətən 5,1 faiz, emal sənayesinə investisiyalar 9,1 faiz artıb. Bu ölkə böyük idxal və ixrac həcmə malikdir. Çinin ixrac coğrafiyası bütün dünyanı əhatə edir, desək, yamllımarıq və burada həm də inkişaf etmiş ölkələr yer alır. Geosiyasi gərginliklərin, qlobal pandemiyanın, sərtaqanmaların yarattığı çətinliklərə baxmayaraq, ölkə perspektivini gücləndirən yüksək hədəflər müəyyənləşdirib. Ölkə rəsmiləri Çinin iqtisadi inkişafına və islahatlara sadıqlığını, dünyaya daha da açıq olmasına dair sarsılmaz əzmini bəyan edirlər. Bu isə o anlamı gəlir ki, arzuolunmaz mənfəət xarici amillərin gözənlən təsirlərinə baxmayaraq, Çin yenə də iqtisadi imkanlarını artırmağa çalışır və buna nail olur.

Azərbaycan iqtisadiyyatı həcmə kiçik olsa da, ölkəmizlə Çinin inkişaf fəlsəfəsində oxşarlıq var. Azərbaycan da global risklərə yüksək davamlılıq nümayiş etdirən, inkişafını daxili resurslarına istinad etməklə quran ölkədir.

İndiyədək Azərbaycanla Çin arasında iqtisadi əlaqələrin genişlənməsində möhkəm hüquqi əsaslar yaradan çoxlu sayda sənədlər imzalanıb. Onların reallaşmasının gedişi Azərbaycanla Çin arasında ticarət-iqtisadi əməkdaşlığın genişlənməsinin sürətlənməsi təmsilində daha qabarıq görünür. Əgər 2018-ci ildə Azərbaycanla Çinin xarici ticarət dövriyyəsi 1,3 milyard dollar idisə, 2023-cü ildə 3,1 milyard dolları ötib. Bu da müvafiq surətdə 2018-ci ilə müqayisədə 1,8 milyard dollar və ya 2,4 dəfə, 2022-ci ilin müvafiq göstəricisindən isə 1 milyard dollar və ya 44 faiz çoxdur. Bu cür yüksək dinamika nəticəsində Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib. Əgər 2018-ci ildə Çin Azərbaycanın 6-cı ticarət tərəfdaşı idisə, indi 4-cü iri ticarət tərəfdaşdır. Bu rəqəmlərin müqayisəsi göstərir ki, son illərdə ticarət-iqtisadi sahədə artan xətlə davam edən əməkdaşlıqların əsası qoyulub. Bu, digər sahə və istiqamətlərdə də əlaqələrin genişlənməsinin möhkəm bazası kimi çıxış edib.

Keçən ilin sonlarına olan məlumata görə, Çinin 1995-ci ildən indiyədək Azərbaycana yatdığı birbaşa investisiyanın həcmi 200 milyon dollara çatıb (Azərbaycanın Çinə sərmayə qoyuluşu isə bundan təqribən 2 dəfə çoxdur). Azərbaycanda Çin investisiyaları 275 şirkət qeydiyyata alınmışdır. Bundan başqa, Azərbaycanın işğaldan azad edilən ərazilərdə başlanan infrastruktur layihələrində iştirak üçün Çin şirkətləri müraciət edib. "Huawei" şirkəti isə artıq bu regionda "ağıllı kənd" və "ağıllı şəhər" layihələrinin icrasına qoşulub.

Nəqliyyat layihələrində birgə iştirakçılıq

Qeyd etdiyimiz kimi, nəqliyyat sektorunda əməkdaşlıq Azərbaycan-Çin əlaqələrinin çox mühüm qollarından birini təşkil edir. Hər iki tərəf mövcud reallıqları, artan geosiyasi gərginlikləri nəzərə almaqla Orta Dəhliz inkişafına xüsusi diqqət yetirir. Çində Azərbaycan üzərindən keçən dəhlizlərin önəmi yüksək dəyərləndirilir. Bu ölkə 10 il bundan əvvəl Avrasiyada infrastrukturun yaradılmasına və qarşılıqlı əlaqələrin qurulmasına yönələn "Bir kəmə, bir yol" layihəsini elan edib. Stratejiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur: "İpək Yolu İqtisadi Kəməri" və "Dəniz İpək Yolu". Burada söhbət malların Şərqi Qərbdə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir. Azərbaycan Çinin irəli sürdüyü "Bir kəmə, bir yol" təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə rəsmi səfəri çərçivəsində "Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasına birgə təşviqinə dair Anlaşma Memorandumu" imzalanıb. 2019-cu il yanvarın 22-də isə Davosda Dünya İqtisadi Forumu çərçivəsində "Bir kəmə, bir yol" təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı" mövzusunda sessiya keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sessiyada iştirak ediblər. Hazırda respublikamız yaratdığı müasir infrastrukturla "Bir kəmə, bir yol" strategiyasının həyata keçirilməsində, o cümlədən Orta Dəhliz üzərində logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır. Avropa ilə Çin arasında ən qısa demir yolu əlaqəsinin təmin edən Bakı-Tbilisi-Qars xətti, Bakı-Beynəlxalq Dəniz Ticarət Limanı kimi önəmli infrastruktur layihələri "Bir kəmə, bir yol" təşəbbüsünün ictimaiyyətdə geniş yayılması üçün böyük əhəmiyyət daşıyır. BTQ demir yolu xətti sayəsində Çindən Avropaya yülkələrin daşınma müddəti xeyli azalıb. Bu, deməkdir ki, Çindən daşınan yülkələr 2 həftə müddətində Azərbaycanı keçərək Avropaya çatır. Azərbaycan və Çin firsətləri və imkanları dəyərləndirməklə gələcəkdə Orta Dəhliz üzrə əməkdaşlığı yeni səviyyəyə yüksəltmək əzmindədirlər. Astanada imzalanan bəyannamədə bununla bağlı konkret müddəalar öz əksini tapıb. Bəyannamədə oxuyuruq: "Çin tərəfi Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin ("Orta Dəhliz") tikintisində və istismarında fəal iştirak etməyə, Çin-Avropa və əksinə istiqamətdə cənub dəhlizinin yük qatarları üçün fasiləsiz işini və sürətləndirilməsi inkişafı birgə təşviq etmək məqsədilə Azərbaycanla və marşrut boyu yerləşən digər ölkələrlə daha sıx işləməyə, regional praktiki əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şərtlər yaratmağa, istehsal-təchizat zəncirlərinin təhlükəsizliyini və sabitliyini birgə təmin etməyə hazır olduğunu bildirir".

ADY-də keçirilən görüşdə son aylarda Orta Dəhliz üzrə yoldaşların artırılması məqsədilə hər iki ölkənin demir yolları, həmçinin liman və logistika şirkətləri arasında keçirilən intensiv görüşlərin əhəmiyyəti vurğulanıb.

Qeyd olunub ki, iyulun 3-də Astana şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı



Şəhid ailəsinin bütün üzvləri mənzil növbəsinə dayanacaq

Prezident İlham Əliyev "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanuna edilən dəyişikliyi təsdiqləyib. Yeni dəyişikliyə əsasən, yaşayış sahəsinə ehtiyacı olan şəxslər qismində uçota alınmış şəhid ailəsinin üzvləri vəfat etdikdən, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxslər qismində uçota alınmış şəxslər sonradan şəhid statusu verildiyi halda, həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan qaydada saxlanılacaq. Bununla da, şəhidin mənzil hüququna malik ailə üzvləri dünyasını dəyişərsə şəhid ailəsi statusu olmayan ailə üzvləri də mənzil növbəsinə yazıla biləcək.

Milli Məclisə seçkilərlə əlaqədar ödənişsiz seçkiqabağı təşviqat aparılacaq media subyektləri müəyyənləşib

Mərkəzi Seçki Komissiyasından AZƏRTAC-a bildirilib ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənənar seçkilərdə seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə birməndatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına aşağıda göstərilən media subyektlərində ödənişsiz efr vaxtı və dərç üçün yer ayrılacaq:

- İctimai Televiziya və Radio Yayım Şirkəti;
- "Azərbaycan" qəzeti;
- "Xalq qəzeti";
- "Respublika" qəzeti;
- "Bakinski raboçi" qəzeti.

Yuxarıda göstərilən qurumlar, o cümlədən digər televiziya və radio yayımçıları və dövrə nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişsiz efr vaxtı və yaxud dərç üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efr vaxtının verilməsinə və dərç üçün yer ayrılmasına görə ödənişsiz əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkilərin təyin edilməsi haqqında sərəncamın rəsmi dərç olunmasından sonra ən gec 30 gün keçənədək (2024-cü il iyulun 28-dək) dərç etməlidirlər.

çərçivəsində Azərbaycan və Çin arasında imzalanmış "Birgə Bəyannamə" ilə beynəlxalq nəqliyyat dəhlizlərinin fasiləsiz fəaliyyətinin təmin edilməsi və tranzit daşımaları üçün əlverişli şəraitin yaradılması baxımından əməkdaşlıq daha da gücləndiriləcək.

Çin tərəfi Qazaxıstan, Azərbaycan və Gürcüstan demir yolları arasında Orta Dəhliz inkişafı üzrə yaradılmış "Middle Corridor Multimodal Ltd." birgə müəssisəsinə qoşulmaq niyyətini bildirib.

Eyni zamanda Orta Dəhliz rəqəbatqabiliyyətinin artırılması, o cümlədən daha çox konteyner qatarının cəlb olunması üçün Azərbaycan üzrə demir yolu nəqliyyatı ilə tranzit daşımaları subsidiyalarının ayrılması, eləcə də Bakı-Tbilisi-Qars demir yolunun imkanlarından daha geniş istifadə olunması müzakirə olunub.

Görüşdə, həmçinin Orta Dəhlizlə keçən yülkələrin çatdırılma müddətində samərəlliyinin və operativliyinin artırılması üçün blok qatarların tərkibində olan yülkələrin qısa deklarasiyanın təqdim edilməsi və gömrük nəzarəti zamanı yük sənədlərinin formalaşdırılma vaxtının sürətləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

M.ABDULLAYEV

Azərbaycan-İran münasibətlərində yeni səhifə

Ölkələrin uğurlu inkişafını şərtləndirən fundamental amillər sırasındadır qonşu dövlətlərlə yaxşı münasibətlərin qurulması mühüm yer tutur. Ölkələr üçün qonşular seçmək şansı yoxdur, bu, bir tələ qismətidir. Qarşılıqlı ehtiram və xoş niyyətə əsaslanan siyasət həyata keçirən dövlətlərlə qonşu olmaq isə hər bir ölkənin böyük xoşbəxtliyidir. Bu mənada Azərbaycan-İran münasibətləri də xüsusi diqqət cəhəti.

Böyük sərhədlərə malik bu ölkələr arasında münasibətlər həm ikitərəfli, həm də regional əməkdaşlıq kontekstində mühüm əhəmiyyət daşıyır.

Səfirliyin fəaliyyətini bərpası ilə ikitərəfli münasibətlərdə qarantlıq səhifə bağlandı

Azərbaycanın və İranın yerləşdiyi coğrafiya kifayət qədər həssas regiondur. Kommunikaşiyalar və digər parametrlər baxımından son dərəcə əlverişli mövqedə yerləşməsi, həmçinin resurslarla zəngin olması səbəbindən regionda ayrı-ayrı güc mərkəzlərinin maraqları kəşifdir. Gizlətmək lazım deyil ki, həmin güclər öz maraqlarını təmin etməkdən ötrü zaman-zaman məkrli ssenarilər hazırlayaraq həyata keçirməyə çalışırlar. Tarixin müxtəlif dövrlərində Azərbaycan-İran münasibətləri də belə qovşuq yaşayış mərkəzlərində qəbul edilmişdir. Ötən ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyində törədilən qanlı terror aktı buna son nümunələrdən biridir. Tehrandakı səfirliyimizə silahlı hücum təşkil edən qüvvələr bununla Azərbaycan-İran münasibətlərinə xələl gətirməyi qarşıya məqsəd qoymuşdular.

Ancaq artıq həmin qarantlıq səhifə bağlandı. Belə ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında aparılmış danışıqlar nəticəsində 2024-cü il iyulun 15-dən etibarən ölkəmizin İrandakı səfirliyi yeni ünvanla fəaliyyətini bərpa edib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, səfir və səfirliyin hazırlığı heyəti İrana geri dönüb.

İran tərəfi akkreditasiya ölkəsi kimi "Diplomatik Əlaqələr haqqında Vyana



Konvensiyası" çərçivəsində təhlükəsizliyin təminatına dair öhdəliyi uyğun olaraq səfirliyimizin yeni binasının qarşısında diplomatik mühafizənin təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirib.

Hazırda İrandakı səfirliyin yeni binasının konsulluq xidmətinin təşkilatı üçün müvafiq işlər görülür və yaxın zamanda konsulluq xidmətinin bərpası barədə əlavə məlumat verəcəkdir.

Səfirlik Tehran şəhəri, Dörrus məntəqəsi, Şəhriqad prospekti, Yarməhəmmədi küçəsi, Saqi dalanı və Firuzkuh küçəsinin kəsişməsi, ev 8 ünvanında yerləşir.

Səfirliyin işinin bərpası qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin gələcək inkişafına, iki ölkə arasında əldə edilmiş razılaşmaların və həlli zəruri olan məsələlərin icrası işinə töhfə verəcəkdir.

"Səfirliyimizin fəaliyyətinin yeni ünvanla bərpası ilə xidmətimizi davam etdirməyə üçün bu gün (dünən - red) Tehrana qayıtdıq." Bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə öz şəxsi "Facebook" hesabında yazıb. "İnanıram ki, birgə səylərimizlə qarşılıqlı hörmətə, dostluğa və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin daha da möhkəmlənməsinə, əməkdaşlığımızın daha da genişlənməsinə nail olacağıq", - deyərək bəyan edib.

Tarixi bəlgələrə əsaslanan qonşuluq münasibətləri

Azərbaycanın və İranın dostluğu keçici maraqlardan yaranmayıb. İki ölkə arasında yaxşı qonşuluq münasibətləri bir sıra mühüm amillərlə əsaslanır. Hər şeydən əvvəl Azərbaycanla İranın coğrafi bağlılığı var.

Respublikamızın ən uzun dövlət sərhədi 765 kilometr olmaqla möhz bu ölkə ilədir. Bu amil də iki ölkə arasında əlaqələrin qurulmasını asanlaşdırır, daşımalarda xərcləri azaldır, vaxtı qısaltdır, təhlükəsizliyi təmin edir.

Azərbaycanla İranın yaxşı qonşuluğunu, dostluğunu şərtləndirən digər bir mühüm amil tarixi köklərlə bağlıdır. Coğrafiya yaxın olduğu kimi, Azərbaycan və İran xalqlarının köçdükleri yolda da oxşarlıqlar çoxdur. Tarixi əlaqələr, etiqad birliyi, mədəni köklər, milli-mənəvi dəyərlər, xalqların həyat tərziindəki oxşarlıqlar və bu kimi digər cəhətlər dostluğumuzun möhkəm və etibarlı olmasına, necə deyirlər, təbii təminatlar verir.

İran həm də o dövrlətdir ki, dünya üzrə müstəqil Azərbaycan hüduqlarından kənarda ən çox azərbaycanlı möhz burada yaşayır. Onlar tə qədimdən İran tarixinin formalaşmasında, bu dövlətin inkişafında mühüm rol oynayıblar. Bu gün də İranın ictimai-siyasi və mədəni həyatında soydaşlarımızın rolu böyükdür.

İndiki mərkəldə ikitərəfli münasibətlərin irəliləməsinə günümüzün reallıqları bir növ şərt qismində çıxış edir. İki qonşu dövlət səylərini birləşdirməklə regionda mövcudluqlarını təmin etmək istəyən güc mərkəzlərinə qarşı daha səmərəli şəkildə mübarizə apara bilərlər. Yaxşı haldır ki, həm İran, həm də Azərbaycan regional əməkdaşlıq formatına böyük dəyər verirlər. Azərbaycan Prezidenti İlham Əliyev dost İranla əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini dəfələrlə diqqətə çatdırıb. Eyni zamanda, İranın yeni seçilmiş Prezidenti Masud Pezəkian da oxşar mövqeni bölüşür. Yeri gəlmişkən, Prezident İlham Əliyev iyulun 9-da İran İslam Respublikasının Prezidenti Masud Pezəkiana zəng edib. Dövlətimizin başçısı Masud Pezəkian İran İslam Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Söhbət zamanı ortaq dini-mədəni köklər, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-İran əlaqələrinin bundan sonra da genişlənməsinə və müxtəlif sahələrdə əhatə edən əməkdaşlığımızın inkişaf edəcəyinə əminlik ifadə olunub. Dövlət başçılar ölkələrimiz arasında indiyədək əldə edilmiş razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Nəqliyyat sahəsində birlikdə



reallaşdırılan layihələr

Dost ölkələr arasında gətirdikə dərinləşən ikitərəfli münasibətlərdən söhbət açarkən birlikdə reallaşdırılan layihələrin önəmini xüsusilə qeyd etmək lazımdır. İndiyədək nəqliyyat sahəsində reallaşdırılan birgə layihələr əməkdaşlığa yaxşı nümunədir. Hər iki ölkə Şimal-Cənub Dəhlizində öz səylərini birləşdirib. Beynəlxalq ekspertlərin hesablamalarına görə, yaxın 10 il ərzində Asiya ilə Avropa arasında ticarət dövriyyəsinin həcmi trilyonlarla dollar həcmində ölcüləcəkdir. Bu böyük məbləğ dəyərindəki yülkələr də milyardlarla ton həcmində ölcüləcəkdir. İki qitə arasında daşınacaq yülkələrin 15 faizi bu dəhliz vasitəsilə həyata keçiriləcək. Azərbaycanla İran külli miqdarda gəlir əldə etmək imkanı qazanacaqlar. Hazırda iki dost ölkə Şimal-Cənub Dəhlizinin funksionallığının artırılmasına böyük səy göstərir. O cümlədən indiyədək respublikamız bu marşrut üzrə öz ərazisində böyük infrastruktur layihələri həyata keçirib. Bakı-Beynəlxalq Ticarət Limanının yüksəlmə qabiliyyətinin artırılması ilə yanaşı, Ələt-Astara avtomobil yolu yenidən qurulub. İran Astarası ilə Azərbaycan Astarası arasında yeni demir yolu körpüsü tikilərək istifadəyə verilib, Astaraya üzərində yeni avtomobil körpüsünün tikintisi artıq başa çatıb. Hazırda Azərbaycan Dövlət Dəmir Yolları QSC İranın Astarə şəhərində yük terminalının tikintisini davam etdirir.

Hazırda, eyni zamanda, Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikilir. Bu körpü tikildəndən sonra o da Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Bu körpü təkcə Azərbaycanın əsas hissəsini

onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizinin bir parçasıdır. Körpü Şimal-Cənub Dəhlizi ilə yanaşı, həm də, Şərq-Qərb Nəqliyyat Dəhlizlərinin bir hissəsi olacaq. Bütövlükdə, Ağbənd yolu regionları birləşdirən əsas nəqliyyat-tranzit bağlantılarından birinə çevriləcək. Buradan Türkiyəyə və İran vasitəsilə Fars körfəzinə yülkələrin daşımaları

həyata keçiriləcək. Qarşıdan gələn dövrdə demir yolunun da çəkilməsi nəzərdə tutulur.

Hər iki ölkənin mənəfəyi naminə inşa olunan "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının inşası ilə ikitərəfli münasibətlərdə yeni bir səhifə açılıb. Ölkələrimiz arasında xoş niyyətə əsaslanan münasibətlərin inkişafını təmin edən siyasətin təhfsəsi olaraq uzun illərdir fəaliyyət göstərən Araz, Mil-Muğan su anbarları və Araz Su Elektrik Stansiyasından sonra Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları və su elektrik stansiyaları layihəsinin həyata keçirilməsi göstərir ki, Azərbaycan və İran öz aralarındakı sərhədi davamlı şəkildə səmərəli əməkdaşlıq imkanlarına uğurla çevirən ölkələrdir.

"Xudafərin" və "Qız Qalası" layihələri hər iki ölkənin mənəfəyi naminə inşa olunub. Bundan həm İran, həm də Azərbaycan böyük iqtisadi dividendlər qazanacaqlar. İnfrastruktur obyektlərinin texniki parametrləri kifayət qədər gənişdir. Su tutumu 1,6 milyard kubmetr olan "Xudafərin" və 56,75 milyon kubmetr su tutumuna malik "Qız Qalası" hidroqovşaqları, həmçinin hər bir tərəf üçün ümumi qoyuluş gücü 140 MVt olan "Xudafərin" və "Qız Qalası" su elektrik stansiyaları paritet əsasında ölkələrimizin maraqlarına xidmət etməklə Azərbaycan-İran təcrübəsində transsərhəd suların istifadəsinin örnəkləri olacaq. Enerji güclərinin də bərabər bölünməsi hər iki ölkəyə əlavə fayda verəcəkdir.

Mübariz FEYZİLİ

17 iyul 2024-cü il, çərşənbə № 125 (6711)

Xankəndidə iqtisadi layihələrin icrasına start verilib

Xankəndi şəhərində işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilməsi sayəsində həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarəetmə Mərkəzinin nəzdində fəaliyyət göstərən İqtisadi Məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov tərəfindən yaşayış məskənlərində infrastrukturun bərpası və yenidən qurulması, əhalinin öz yurdlarına geri qayıdışı, məşğulluğun təmin edilməsi prosesi barədə məlumat verilib. Bildirilib ki, bölgədə müxtəlif istiqamətlər üzrə sahibkarlıq fəaliyyəti üçün əlverişli imkanlar var və iş adamları biznes fərsətlərindən lazımcına yararlanmaqla bərabər, Xankəndi şəhərində və ətraf rayonlarda sahibkarlar tərəfindən müxtəlif istiqamətli layihələrin icra olunacağı və bu layihələrdə əsasən qayıdışı həyata keçirilən əhalinin çalışdığı vurğulanıb.

Qeyd edək ki, ötən ilin sentyabrında həyata keçirilən birgünlük antiterror əməliyyatlarından sonra erməni terrorçularından tamamilə azad edilən Xankəndi şəhərində təcili olaraq təmir-bərpa və quruculuq işlərinin aparılması ilə bağlı tədbirlər planı hazırlanıb və icrasına başlanılıb. Ötən müddət ərzində bu tarixi şəhərin yarırsız hala salınmış küçə və prospektləri, inzibati binaları, o cümlədən məktəblər, uşaq bağçaları, mədəniyyət və idman obyektləri əsaslı şəkildə yenidən qurulmaqdadır.

Xankəndi şəhərindəki mərkəzi futbol stadionunda aparılan təmir-bərpa işləri ötən ilin sonlarında başa çatdırılıb və ilk futbol oyununu keçirilib. Hazırda stadionun ətrafındakı digər infrastrukturların tamamilə yeni-



dən qurulması, əlavə idman komplekslərinin yaradılması, şəhərdəki digər idman müəssisələrinin bərpası işləri ahəngdarlıqla davam etdirilib.

Qarabağ təhsil oğrənələrinin bərpası və yenidən təşkil məqsədilə ilk addım kimi Qarabağ Universiteti təsis edilib və Cənab Prezident bir neçə gün əvvəl universitetdə görülən işlərə tanış olub. Artıq qısa müddət ərzində universitet binasının fasadında rəngləmə işləri aparılıb, əsas giriş hissəsinin isə tarixi formasına qaytarılması üçün əlavə dəyişikliklər edilib. Binanın dəhlizlərinin döşəmələri sökülərək yenilənib. Daxili divarların suyağı təzəolunub, suvaqaltı kommunikasiya xətləri dəyişdirilib. Bütün otaqlar müasir tələblərə uyğun mebel və avadanlıqlarla təchiz olunacaq. Universitetin ərazisində geniş abadlıq işləri görülüb. Binanın qarşısındakı park sökülərək müasir

tələblərə uyğun yeni park salınıb və Qarabağ Universiteti sentyabrın 15-də qapılarını azərbaycanlı tələbələrə açacaq.

Xankəndidə aparılan əsaslı yenidənqurma planına uyğun olaraq orta məktəblərin və digər ümumtəhsil müəssisələrinin bərpa olunması, yeni məktəblərin tikilməsi də davam etdirilib. Bu şəhərdə təhsilin inkişafına xüsusi önəm verilməsi Qarabağın zəngin intellektual kapitalını və resurslarını bərpa edilməsinə əlverişli şərait yaratmaqla, ölkəmizin təhsil sisteminin ümumi obrazını daha da zənginləşdirəcək.

Xankəndi şəhəri əlverişli iqlimi və təbii-coğrafi xüsusiyyətləri, ekoloji potensialı baxımından Azərbaycanın ən zəngin turizm bölgələrindən biri hesab edilə bilər.

İyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra "Qarabağ" və "Palace" hotellərinin açılışı bu baxımdan turiz-

mə start verilməsinin də müjdəsi sayıla bilər. Müasir səviyyəyə çatdırılan hoteldə Xankəndi şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Burada müxtəlif kateqoriyalı otaqlar var. Binada restoran da qonaqların ixtiyarına verəcək. Hoteldə işgüzar görüşlər və tədbirlər keçirmək də mümkün olacaq. Həmçinin, dövlət başçısı tərəfindən təməli qoyulan Xankəndi Konqres Mərkəzi müxtəlif tədbir və ziyafətlərin keçirilməsi üçün böyük infrastruktur mərkəzi rolunu oynayacaq, bura yerli və xarici qonaqların elmi-ictimai, siyasi-iqtisadi, mədəni və idman tədbirlərinin keçirilməsi üçün əla məkana çevriləcək. Nəticədə bura insanların böyük axını etməsinə səbəb olacaq. Konqres Mərkəzi ilə bir kompleksdə yer alan "Xankəndi" hotelinin inşası isə turizm sənayesinin inkişafında mühüm rol oynayacaq.

Xankəndidə istehsal, emal, ticarət, xidmət, işə, sənayə və digər sektorların da fəaliyyətinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlərin görülməsi nəzərdə tutulur. İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclasında vurğulandığı kimi şəhərdə müxtəlif istiqamətlər üzrə sahibkarlıq fəaliyyəti üçün əlverişli imkanlar yaradılıb və iş adamlarının artıq bu biznes fərsətlərindən lazımcına yararlanması mümkündür. Bu stimul və motivasiyalı artıq Xankəndi şəhərində sahibkarlar tərəfindən müxtəlif istiqamətli layihələrin icra olunmasına impuls verib və yaxın müddətdə bu ərazidə dövlət-özəl sektor və biznes icmasının istehsal və xidmətlə bağlı ilk addımların şahidi olaçağıq. Bu isə Xankəndinin iqtisadi imkanlarının səfərbər edilməsi və reinteqrasiyaya qoşulmasını tam mümkünləşdirəcək.

Bir sözlə, Xankəndidə böyükmiqyaslı quruculuq planı şəkildə və fasiləsiz davam etdirilməkdədir. Ötən ay təsdiq edilən 2024-cü ilin dövlət büdcəsi layihəsinə əlavə düzəlişlərin qüvvəyə minməsindən sonra dövlət əsaslı vəsait qoyuluşu, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və digər xərcləri 2114,7 milyon manat və ya 27,2 faiz artırılıb ki, bu da 4 il əvvəl başlanmış sürətli yenidənqurma işlərinin Xankəndi, Xocalı, Ağdərə, Əsgəran, Xocavənd və bütün digər ərazilərdə aparılmasına güclü maliyyə təminatı yaradır. Dövlətin maliyyə imkanları hesabına müasir şəhərə çevrilən Xankəndi 2024-cü ildə qayıdışa hazır vəziyyətdə olacaq və Şuşada olduğu kimi burada da qaynar həyat bərqərar olacaq.

E.CƏFƏRLİ

Dünya Ermənistanın mina terroruna səssiz qalmamalıdır

Azərbaycan öz ərazilərinin minalardan təmizlənməsində beynəlxalq təşkilatlardan dəstək gözləyir

Azərbaycan dünyada mina terrorundan ən çox əziyyət çəkən ölkələrdən biridir. 30 illik işğal dövründə Ermənistan çoxlu sayda hərbi cinayətlər törədib ki, bunların sırasında mina terroru da əsas yerlərdən birini tutur. 2020-ci il Vətən müharibəsindən sonra isə mina qurbanlarının ümumi sayı 370 nəfərə çatıb.

Bu fakt göstərir ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarında işğal dövründə basdırılmış minalar mülki şəxslərin və hərbi qulluqçuların həyatına təhlükə yaratmaqda və son qoymaqda davam edir. Ərazilərimizdə basdırılmış minalar və partlamamış hərbi sursatlar işğaldan azad edilmiş bölgədə bərpa və yenidənqurma işlərinin icra edilməsinə, keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə öz yurdlarına qayıdışına və bu torpaqlarda yaşayışa ciddi maneə törədir. Ermənistan tərəfindən 30 ilə yaxın işğal dövründə basdırılmış minaların dəqiq xəritələrinin təqdim olunması isə onların beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərinə hörmətsizliyini hələ də açıq şəkildə nümayiş etdirməkdədir.

BMT müstəvisində mina problemi haqqında müzakirələr keçirilib

Azərbaycan dövləti mina problemini davamlı olaraq beynəlxalq müzakirələrə çıxarıb. BMT-nin Nyu-York şəhərində yerləşən mənzil-qərarahında Yüksək Səviyyəli Siyasi Forum çərçivəsində "Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və heç kəsə zərər qoymamaq" naminə mina və partlamamış hərbi sursat fəaliyyətləri" adlı paralel tədbirin keçirilməsi də buna sübutdur. Tədbir Azərbaycanın İqtisadiyyat Nazirliyi, Laos Xarici İşlər Nazirliyi, BMT İnkişaf Proqramı və Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) birgə təşkilatlığı ilə baş tutub.

Tədbirdə Laosun Baş nazirinin müavini, xarici işlər naziri Salemsay Kommasit çıxışı zamanı bildirdi ki, partlamamış hərbi sursatlar və minalar Laos xalqının müharibənin qalıqlarından mübarizəsində maneə törədir və xalqın inkişafına ciddi təhlükə yaradır. Onun sözlərinə görə, ölkənin hazırda üçdə biri partlamamış hərbi sursatlardan çirkənlənib.

Daha sonra çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Laos və Azərbaycanın UNESCAP tərəfindən irəli sürülmüş Könüllü Milli Hesabat təvmin qəşəbbəstisi çərçivəsində əməkdaşlıq etdiyini bildirdi. Onun sözlərinə görə, konfransın mövzusu Azərbaycan, o cümlədən beşiriyət üçün əhəmiyyət kəsb edir. Nazir müavini əlavə edib ki, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasında qarşıya çıxan əsas problemlərdən biri beynəlxalq sülh və rifahın təmin olunması sahəsində qlobal təşəbbüslərə kölgə salan mina problemi məsələsidir. Bu baxımdan o, Azərbaycanın adınının dünyanın 5 ən çox minalanmış ölkələri siyahısına daxil edildiyini vurğulayıb:



"Bu minalar Azərbaycanda insan təhlükəsizliyi üçün böyük təhdid təşkil etməyə davam edir. Təxminən 3400 azərbaycanlı mina partlayışının qurbanı olub. Onlardan təxminən 600-ü ölməli nəticələnib. Mina partlayışına görə həyatını itirənlərdən 358-i uşaq, 30-u qadındır".

Dayanıqlı inkişaf üçün mina təhdidi...

Sahib Məmmədovun sözlərinə görə, ərazilərin minalarla çirklənməsi əhalinin həyat və yaşayışını təhlükə altına alır, yüz minlərlə məcburi köçkünün öz evlərinə qayıtmasına maneə törədir. O əlavə edib ki, bərpa istiqamətində minasızlaşdırmanın vacib rolunu qəbul edən Azərbaycan 18-ci milli Dayanıqlı İnkişaf Məqsədini irəli sürüb.

İqtisadiyyat Nazirliyinin dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov 18-ci milli Dayanıqlı İnkişaf Məqsədinin məqsəd və hədəfləri barədə geniş təqdimatla çıxış edib.

Sonra BMT Baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının (UNDP) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru İrina Zivkovic təmsil etdiyi qurumun Azərbaycanda aktiv komandasının fəaliyyət göstərdiyini qeyd edib. Onun sözlərinə görə, komanda mina məsələsi də daxil olmaqla sıx gündəliyə malikdir. UNDP rəsmisi, həmçinin Azərbaycan Respublikasının Minatomizləmə Agentliyi (ANAMA) ilə bu yaxınlarda beynəlxalq mina fəaliyyətinə dair konfrans keçirdiklərini əlavə edib. "UNDP mina çirklənməsi və partlamamış hərbi sursatlarla mübarizə aparən ölkələrə dəstəkləyir. Bu dəstəyə ən yaxşı təcrübələrlə bağlı informasiya mübadiləsi, sənə intellekt, dron, peyk kimi yeni texnologiyalarla bağlı məlumat paylaşımı, heyvanların, o cümlədən itlərin mina fəaliyyətlərinə cəlb olunması sahəsində təcrübə mübadiləsi daxildir. Azərbaycanın da bu sahədə çox yaxşı təcrübəsi var. Mən buna şəxsən şahid olmuşam. ANAMA və UNDP arasında Mükəmməllik Mərkəzi yaradılıb. Bu mərkəz gələcək dövrlər üçün fəaliyyətləri inkişaf etdirir və ilkin mərhələdə Azərbaycana, növbəti mərhələdə isə başqa regional və qlobal ölkələrə dəstək məqsədi daşıyır. Əməkdaşlığımızdan böyük gözləntilərimiz var", - deyərək BMT Baş katibinin köməkçisi bildirdi.

Əmək və əhlinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov isə çıxışında mina qurbanlarının sosial müdafiəsi barədə danışıb və nazirliyin on-

ların həyat şəraitinin inkişafı və təminatı sahəsində əhəmiyyətli addımlar atdığını qeyd edib. Nazir müavini bildirdi ki, minalardan əziyyət çəkən insanların sosial ödənişlərinin artırılması və sosial müavinətlərin təyin edilməsi üçün vacib qanunlar irəli sürüldü. "Bu baxımdan, 10 yeni sosial müavinət təyin edilib. 2018-ci ildə 4 sosial islahatlar paketi həyata keçirilib. Artırılmış sosial müavinətlər əhalinin ən həssas təbəqəsinə yönəldir. Onların ehatəsi 60 faiz artaraq 880 min insani əhatə edib", - deyərək Anar Kərimov bildirdi.

Nazir müavini əlavə edib ki, mina qurbanları sosial çərçivəsində bərdəfəlik təminatla təmin olunurlar. Təminatın məbləği mina insidentini nəticəsində bəzi vəziyyətlər üçün dəstəkləndirən əsaslıdır. O həmçinin əlavə edib ki, mina qurbanları müxtəlif tibbi və fiziki sosial reabilitasiya xidmətlərindən yararlanmaq şansına malikdirlər. Bu baxımdan o 700-lük yataq yerinə malik 14 reabilitasiya mərkəzinin mövcud olduğunu qeyd edib.

Sonda Azərbaycan nümayəndə heyəti tədbir iştirakçılarının suallarını cavablandırıb.

Ermənistan dəqiq mina xəritələrini təqdim etməlidir

Ünümüyyətlə, beynəlxalq təşkilatlar Ermənistanın mina terroruna biganə qalmamalı, törədilən hərbi və ekoloji cinayətlərə, humanitar hüquq pozuntularına sət reaksiya verməli, dəqiq mina xəritələrini Azərbaycanca təqdim edilməsi istiqamətində bu ölkəyə ciddi təsirlər göstərməlidir. Xüsusilə, mina qurbanlarının sayının artmasını əsas səbəblərdən biri Ermənistanın üzərində götürüldüyü öhdəliyə zidd olaraq dəqiq mina xəritələrini ölkəyə verməməsidir. Məlumdur ki, müharibə başa çatandan sonra Ermənistan mina xəritələrinin bir hissəsini Azərbaycan tərəfinə təhvil vermişdi. Lakin araşdırmalar nəticəsində məlum oldu ki, erməni tərəfinin təqdim etdiyi xəritələrin cəmi 25 faizi düzgündür. Rəsmi BMT dövlətləri Ermənistanı düzgün xəritələrin verilməsi ilə bağlı çağırış edib. Nəzərə almaq lazımdır ki, mülki təyinatlı ərazilərin kütləvi şəkildə minalanması beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulması ilə yanaşı, insanlığa əleyhinə törədilən cinayətdir. Ona görə də, müvafiq beynəlxalq təşkilatlar, bütövlükdə dünya ictimaiyyəti Azərbaycanın çağırışlarına adekvat cavab verməli və bütövlükdə dəqiq mina xəritələrinin ölkəyə təhvil verilməsi üçün rəsmi İrovana təzyiq göstərməlidir.

Eyni zamanda, Azərbaycan öz ərazilərinin minalardan təmizlənməsi üçün beynəlxalq təşkilatlardan fəal dəstək gözləyir. Ona görə də, qeyd etdiyimiz kimi, müvafiq beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı davam etdirilən mina terroruna biganə qalmamalıdır.

Nardar BAYRAMLI

BMT-nin Nyu-Yorkdakı mənzil-qərarahında keçirilən Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin icrası üzrə 4-cü Könüllü Milli Hesabat təqdim olub. Hesabatda Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq istiqamətində Azərbaycan hökuməti tərəfindən həyata keçirilən tədbirlər, əldə olunmuş uğurlar, o cümlədən DİM-ə investisiyaların cəlb olunması məxanzı, işğaldan azad olunmuş ərazilərin bərpası, yenidən qurulması, bu ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası, eyni zamanda, dayanıqlı və inklüziv inkişaf sahəsində həyata keçirilən tədbirlər haqqında geniş məlumat öz əksini tapıb.

Təqdimatla bağlı çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirdi ki, hesabat 2030-cu il gündəliyində göstərilmiş DİM-in icrası ilə bağlı yerli və qlobal çağırışların yuxarıdakı istiqamətində vacib fəaliyyət planı təqdim edilir. Azərbaycanın DİM ilə bağlı qətiyyətli öhdəliyi "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində göstərilmiş milli inkişaf gündəliyinə daxil edilib.

BMT ilə iqtisadi və sosial proqramlarda yaxın tərəfdaş olaraq iştirak edən Azərbaycan öz fəaliyyətində dayanıqlı inkişaf məqsədlərini hər zaman rəhbər tutaraq müasir global inkişaf çağırışlarına töhfə verməyə çalışır. Bu çərçivədə uyğun olaraq BMT-nin Davamlı İnkişaf Məqsədləri aileşində yer alan və dəqiq iqtisadi hədəflərini həmin prioritetlərin gerçəkləşməsinə fokuslayan ölkəmiz insan inkişafı üçün son dərəcə əhəmiyyətli imkanların yaradılmasına, bu istiqamətdə uğurlu sosial layihələrin icrasına nail olub.

Bu siyasətin davamı kimi Azərbaycan BMT-nin də ali hədəf siyasətində cavab verən Minilliyin İnkişaf Məqsədləri strategiyasına qoşularaq 2015-ci ildən bu yana insan inkişafı ilə bağlı əlavə tədbirləri və keyfiyyətli həyat standartlarının təbiiqini icra edib. Nəticədə ölkəmizdə yoxsulluğun aradan qaldırılması və iqtisadi artımın təmin edilməsinə yönələn strategiyalarla əlaqəli şəkildə həyata keçirilən siyasət öz müsbət bəhrəsini verib. Təhsil, sosial müdafiə və məşğulluq imkanları da daxil olmaqla geniş spektrli sosial etiyahların ödənilməsi səviyyəsi yaxşılaşıb. Tərəqqi naminə gücləndirilmiş global həmrəylik ruhunda, sosial baxımdan az təminatlı təbəqənin etiyahlarına ayrıca diqqət yetirərək dayanıqlı inkişaf üçün global tərəfdaşlığın yenidən canlandırılması və tələb olunan vəsaitlərin səfərbər edilməsi istiqamətində əlavə tədbirlər davam etdirilir.

Respublikamız iqtisadiyyatın milli inkişafını nəzərdə tutduğu hədəf göstəricilərinə tam çatmağa nail olub. Eyni zamanda, həmin konsepsiyada üzərində götürüldüyü digər bir mühüm prioritet - 2020-ci ilədək Dünya Bankının (DB) adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə "yuxarı orta gəlirli ölkələr"arasında təbiiqə qatılmaq, habelə BMT-nin İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən "yüksək insan inkişafı" ölkələri qrupunda yuxarı sıralara yüksəlməsi hədəfinə də çatıb.

BMT-nin "Dayanıqlı İnkişaf 2022" hesabatında isə ölkəmiz 5 pillə irəliləyərək mümkün 100 baldan 73,5 top layıb və Azərbaycan dünyanın 163 ölkəsi arasında "davamlı inkişaf məqsədləri (DİM) indeksi" üzrə 50-ci yerdə qərarlaşıb. Bu göstəriciyə görə respublikamız Cənubi Qafqaz regionunda (Gürcüstan 51-ci yer, Ermənistan 66-cı yer) liderdir və dünya üzrə hər üç ölkədən ikisini geridə qoyur. Müqayisə üçün deyə bilərik ki, Şərqi Avropa və Mərkəzi Asiya regionunda bu indeks üzrə orta göstərici 71,6-dur ki, bu da Azərbaycanın göstəricisindən aşağıdır.

Hesabatda ölkəmiz yaxşı səhiyyə və rifah, keyfiyyətli təhsil, yoxsulluğa son, təmiz su və sanitariya, davamlı şəhərlər və icmalar, məsuliyyətli istehsal və istehlak, iqlim dəyişikliyinə qarşı mübarizə



Azərbaycan BMT-də Könüllü Hesabat təqdim edib

Ölkəmizin Dayanıqlı İnkişaf Məqsədlərinə dair hədəfləri ali qurumda yüksək dəyərləndirilib

və torpaq ekosisteminin mühafizəsi məqsədləri üçün tərəfdaş kimi Davamlı İnkişaf Məqsədləri üzrə irəliləyişə nail olub. Hesabatda müəyyən edilmiş altı məqsədlərə gəldikdə isə, qiymətləndirilən 83 məqsəddən 35-də irəliləyiş əldə edilib (qismən və ya nəzərəcarpacaq), 7-si üzrə isə DİM məqsədlərinə çatılıb.

Hər bir ölkənin fəaliyyəti digər ölkələrin DİM-lərə nail olmaq imkanlarına müsbət və ya mənfəi təsir göstərə bilər. Bu təsirləri müəyyən etmək üçün hesabatda eyni zamanda "yayılma və ya təsir indeksi" də hesablanır ki, bu da üç istiqamət üzrə qiymətləndirilir: ekoloji və sosial təsirlərin beynəlxalq ticarətdə təccüssümü, iqtisadiyyat və maliyyə, təhlükəsizlik. Bu qiymətləndirmə üzrə Azərbaycanın göstəricisi 97,3 olub ki, bu da ölkəmizin digər ölkələrin DİM-lərə nail olmaları istiqamətində daha çox müsbət və daha az mənfəi təsirlərə səbəb olduğunu göstərir.

Hazırda isə 17 məqsəd və 169 hədəfdən ibarət "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik" strateji sənədinə əsasən, Azərbaycan digər yeni həyat keyfiyyətlərinin təmin edilməsinə qarşıya məqsəd qoyub. "Gündəlik-2030"dan irəli gələn vəzifələr dayanıqlı inkişaf üzrə yeni milli strategiyaların, proqramların və fəaliyyət planlarının hazırlanmasını, yüksək keyfiyyətli, aktual, etibarlı və daha müfəssəl məlumatların əldə olunması məqsədilə statistika potensialının gücləndirilməsini, milli şərait və prioritetlərə uyğun olaraq vətəndaş cəmiyyəti, dövlət və özəl sektor, habelə digər maraqlı tərəflərin cəlb edilməsi ilə dayanıqlı inkişaf sahəsində tərəqqinin əldə olunmasına tam imkan yaradır.

"Gündəlik-2030" strategiyasında müəyyən edilmiş global məqsəd və hədəflər arasında iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin mühafizəsi ön planda dayanır. Bu baxımdan COP29-un Azərbaycanla həvalə edilməsi ikitərəfli tərəfdaşlığın daha bir yüksək təzahürüdür.

Azərbaycanın inkişaf siyasətinin əsas hissələrindən biri "yaşıl enerji"yə keçiddir və bu strateji çağırışa uyğun olaraq 2026-cı ilə kimi elektrik enerjisi istehsalı sahəsində bərpəolunan enerjinin payının 24 faizə, 2030-cu ilə kimi 30 faizə çatdırılması nəzərdə tutulur. Milli Səviyyədə Müəyyən Edilmiş Təhlələrə əsasən Azərbaycan istixana effekti yaranan qaz emissiyalarının həcmi 40 faiz azaltmağa qarşıya məqsəd qoyub. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzuru xalis sıfır emissiya zonasına çevirilməsi hədəflənib. BMT ilə bu sahədə etibarlı tərəfdaşlığın möhkəmlənməsi bu istiqamətdə mühüm nailiyyətlərin əldə edilməsinə öz töhfəsini verəcək.

E.CƏFƏRLİ

Yaxın Orta Şərqdə “buzlar əriyir” ...

Türkiyə ilə Suriya arasında danışıqlar başlaya bilər

Dünyanın əksər regionlarında olduğu kimi Yaxın Şərqdə də sülhün və təhlükəsizliyin təmini üçün uzun illərdir fərqli formatlarda iş aparılır. Son dövrlərdə regionun təhlükəsizlik seqmentinin daha da irəliləməsinə, terrorizmə qarşı qəti mübarizənin mühüm yeniliklərə yol açacağına böyük ümidlər yaranıb. Nəzərə alınmalıdır ki, yeni dövrün çağırışları region ölkələri ilə yanaşı, həm də regiona yaxın ölkələrin də maraq dairəsindədir, Türkiyənin təmsalında Yaxın Orta Şərqlə sülh və təhlükəsizlik şəraitində inkişafın dəstəkləyən ölkələrin varlığı mühüm ümidlər formalaşdırır. Türkiyə yeni təhlükəsizlik arxitekturasının möhkəm və davamlı olması üçün soy göstərir, terrorizmə qarşı mübarizəyə əhəmiyyətli töhfələr verir. Bu istiqamətdə inkişaf edən siyasi və hərbi formatlı danışıqlar isə regional problemlərin həllinin hər zaman diqqət mərkəzində saxlandığını göstərir. Eyni zamanda, Türkiyənin bu problemlərin həllində oynadığı rol artıqca bu daha aydın şəkildə üzə çıxır.

Münasibətlərdə yeni mərhələ...

Bu mənada, Türkiyə-Suriya münasibətlərində yeni mərhələnin başlanması ehtimalı gündəmə gəlib. Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında görüş ilə bağlı

anonsların səsləndirilməsi bunu deməyə əsas verir. Belə ki, Suriya prezidenti Bəşər Əsəd iyunun 26-da Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndə

təşəbbüslərə müsbət yanaşır və ehtimalı irəli sürülür. Danışıqların əsas mövzusunun Suriyanın suverenliyi, qaçqınların vətənlərinə qayıtması olacağı düşünülür.

Bunun təmin edilməsi isə bütövlükdə Yaxın Orta Şərqlə üçün mühüm perspektiv vədir. Türkiyənin regionun təhlükəsizliyi ilə bağlı konsepsiyasında isə siyasi müstəqillik

2022-ci ilin dekabrından etibarən aparılan Rusiya, İran, Suriya və Türkiyə arasında yeni şəkildə təməlinin başlanmasına əsas yaranır. Bu təməllərdə

əsas rol alan Türkiyənin söyi nəticəsində terrorla mübarizə sahəsindəki əməkdaşlıq, suriyalı qaçqınların geri qayıtması ilə bağlı mexanizmin hazırlanması, siyasi prosesin davam etdirilməsi və Suriyanın ərazi bütövlüyünün qorunması kimi məsələlər müzakirə predmetinə çevrilir.

Türkiyənin hazırda stabilizə edici faktor kimi önə çıxması isə yeni siyasi situasiya formalaşdırır. Nəzərə alsaq ki, Türkiyə coğrafi regionun əsas güc mərkəzlərindən biridir,

bu amil, dövlətlər arasında münasibətlərin normallaşması və Yaxın Orta Şərqdə dialoq mühitinin inkişafına zəmin yaradır. Qarşılıqlı şəkildə diplomatik münasibətlərin bərpası isə çoxşaxəli əlaqələrin inkişafına yeni impuls gətirməklə yanaşı, köçkünlərin geri qayıdışı üçün mühit formalaşdırır. Başqa sözlə, münasibətlərin istinadlı sözlükdən regionda yeni siyasi mənzərənin əsasını qoyur, terrorizmə qarşı mübarizənin effektiv mərhələyə keçidini rəsmiləşdirir.

P.İSMAYILOV



dəsi Aleksandr Lavrentyevi qəbul edərkən deyib ki, Dəməşq Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlməli bütün təşəbbüslərə açıqdır. İyunun 28-də isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dəməşqlə 2012-ci ildə kəsilmiş diplomatik münasibətləri bərpa etməyə hazır olduğunu bəyan edib. Vurğulandıq ki, Suriya Prezidenti Bəşər Əsəd də münasibətləri normallaşdırmaqda maraqlı görünür - o, Dəməşqdəki seçki məntəqələrindən birində seçicilərlə söhbəti zamanı deyib ki, Suriya Türkiyə ilə münasibətlərin normallaşdırılmasına yönəlməli bütün

müəyyən qaydalara uyğun olaraq Türkiyə ilə görüşməyə və onunla əlaqələri yaxşılaşdırmağa hazırdır. Biz Suriya-Türkiyə münasibətlərinin normallaşdırılması üçün davamlı səylərin uğur qazanmasını istəyirik”, - deyər Əsəd bildirib.

Təfərrüatlar açıqlanmışdır...

Təbii ki, zaman-zaman bu tipli çağırışlar olsa da, indiyə qədər heç biri reallaşmayıb. Türkiyə mediası danışıqların sentyabrda Rusiya paytaxtında reallaşması ehtimalını irəli sürür. Görüşlə bağlı təfərrüatlar açıqlanmasa da, hərbi, siyasi, iqtisadi məsələlər, terrorla mübarizə və qaçqın problemi ilə bağlı ikitərəfli



Ümumiyyətlə, Yaxın Orta Şərqlə məsələsi artıq 30 ildir siyasi güclərin əsas “müzakirə predmeti” kimi çıxış etməkdədir. Məhz böyük güclərin maraqları ötən 30 ildən artıq müddətdə bu regionda terrorizmə qarşı effektiv mübarizənin aparılmasına mane olub. Son dövrlərdə isə Türkiyənin global siyasi oyunçuya çevrilməsi Yaxın Orta Şərqlə regionunda da bu məsələnin həllinə ümid yaradır. Başqa sözlə, artıq şərtlər dəyişir və regional və müstəqil inkişaf üçün əsas şərt sayılan sabitlik və iqtisadi əlaqələrin inkişafı amili önə çıxarılır.

seqmentinin ən prioritet məsələ kimi önə çıxması, siyasi sabitliyin əldə olunması, hərbi qarşıdurmaların dayandırılması və dialoq formalaşdırılması, iqtisadi münasibətlərin sırf dövlət maraqları səviyyəsində inkişaf etdirilməsi kimi mühüm amillər yer alır. Beləliklə, yeni siyasi gündəm yeni siyasi münasibətlər sisteminin formalaşmasını zəruri edir.

Yeni siyasi zəmin...

İndiki halda isə Türkiyənin regionun sabitliyi istiqamətində atdığı addımlar öz bəhrəsini verir. Məsələn,

Ermənistan aldadıldı...

Qərbin “dəstəyi” epizodik xarakter daşıyır

Ermənistanda yaranmış qeyri-müəyyən siyasi durum daha da dərinləşməkdədir. Sülhün reallaşmasına mane olmağa çalışan güclərin hazırladığı “keşiş inqilabı”nın reallaşmaması, hazırkı iqtidarın “Qərbyönümlü siyasət” kursunun iflaslaşması, sosial çətinliklərin daha qabarıq şəkildə üzə çıxması vəziyyəti daha da dramatikləşdirir. Artıq siyasi qüvvələr etiraf edirlər ki, ölkələrinin gələcək rifahı üçün açarı kənardan axtarmağa dəyməz - Azərbaycanla bağlanacaq sülh Ermənistan üçün yeganə çıxış yoludur. Qərb dairələrinin, xüsusilə Fransanın Ermənistan üzərindən oynadığı oyunlar isə yalnız korporativ maraqlara istiqamətlənib. Parisin silahlandırma, “beynəlxalq təzyiç kampaniyası” yaratma, eləcə də, guya Ermənistanın Avropa məkanına inteqrasiyasının təşkili kimi oyunları artıq bütün mahiyyəti ilə üzə çıxır - aydın olur ki, bütün bunlar sadəcə ucuz pafos və “ümid vermək”dən başqa bir şey olmayıb.

İrəvan anlaşıyor...

Bir müddət öncə Qərb ilə münasibətlərinin “yeni mərhələyə” qədəm qoyma perspektivindən danışan Ermənistan hakimiyyətinin bütün kartları açılır - xüsusilə, 5 aprel görüşündə yanan fiasko, İrəvanın gözlənilməli doğrulmaması həm erməni xalqının, həm də Ermənistanın siyasi palitrasının Qərbə münasibətini dəyişib. Məsələn, dünənə qədər Qərbin dəstəyini “səmimi”, “Ermənistanın yeganə yolu” sayılan artıq fərqli düşüncələr irəli sürülür. Onlar Qərbin Ermənistanla bağlı planlarının epizodik olduğunu etiraf edirlər. Məsələn, siyasi şə-

hçi Vigen Akopyan bildirib ki, Ermənistan sadəcə qərbə qarşı yox, “Mixail Sakaşvili” modeli lazımdır. Belə bir şəraitdə Qərbin Ermənistan qarşısında heç bir öhdəliyi olmayacaq, eyni zamanda ölkə Qərbdən müəyyən gözləntiləri saxlayır. Amma indi elə mə-



qam yetişi ki, hətta baş nazir Nikol Paşinyan da ayağını öyləmə saxlamaq, əslində nə baş verdiyini anlamıq və sövdələşməyə çalışmaq lazım olduğunu anlayıb. O qeyd edib ki, Ermənistan 270 milyon avro mərhələli şəkildə verən Qərb açıq şəkildə bildirir ki, onun ölkə ilə uzunmüddətli planları yoxdur. Onsuz da kiçik olan bu məbləğ hissə-hissə və çox güman ki, nəyinsə müqabilində verilir.

Ermənistan ümidini üzür...

Beləliklə, Qərbə yaxınlaşmaq, onun çətrini altına girmək həvəsi qarşılığında atılan addımlar lazımi effekti vermədi - xüsusilə, Paşinyanın gözlədiyi “səskü” yaranmadı. Onlar bu həqiqəti görürdülər, amma etiraf etməkdən çəkinirdilər. İstər Aİ-nin strukturları və üzv dövlətləri, istərsə

ABŞ, istərsə də Ermənistanın siyasi hakimiyyəti dərk edirdi ki, regional həqiqətlər, regional reallıqlar məhz Azərbaycanın planlaşdırdığı strategiya və trayektoriyaya üzrə inkişaf edir. Səslənən fikirlər heç də sadəcə iddia deyil - Ermənistanın bütün mənalarda “təcrübə la-

bağlı materiallar “göz oxşayır”.

Kilsə yenidən aktivləşir...

Digər tərəfdən, kilsənin yenidən fəallaşması həm cəmiyyəti, həm də iqtidarı narahat edən amilə çevrilib. Belə ki, bütün ermənilərin katolikosu II Qaregin ilə Daşnaksütyun Bürosunun nümayəndəsi Akop Ter-Xaçaturyan arasında görüş keçirilib. Bu barədə yerli Eçmiədzin kilsəsi tərəfindən məlumat yayılıb. Verilən məlumat əsasən, həmin görüş zamanı həmsöhbətlər regional prosesləri, Ermənistanın üzlaşdığı problemləri və daxili siyasi vəziyyəti müzakirə ediblər.

Maraqlıdır ki, görüş “keşiş hərəkatının” fərqli formada yenidən ortaya çıxması ilə üst-üstə düşüb. Xatırladaq ki, arxiyepiskop Baqrat Qalstanyan bugünlərdə Abovyanaya gəlib və liderlik etdiyi hərəkatın aktiv fazasında olduğu kimi, yenidən silsilə görüşlər keçirmək və hakimiyyətə tələblərini çatdırmaq niyyətində olduğunu açıqlayıb. Beləliklə, revanşist hərəkatın əsas dəstəçilərindən sayılan erməni kilsəsi və daşnaklar “Baqrat layihəsini” yeni formata ortaya çıxarmağa niyyətlanmış kimi görünür.

İqtidar isə artıq “Qərb nağılları” ilə təbliğat aparıb. Onsuz da illərdir kilsə ilə problem yaşayan Paşinyan və komandası yeni təhlükələrlə üz-üzə qalıb. Kilsənin qarşıdurmaları alovlandırmağa istiqamətlənən kursu hər kəsə məlum olsa da, bunun öhdəsindən gəlmək üçün arqument axtarırlar - erməni deputatlar açıq şəkildə kilsəni siyasi böhrana yol açmaq üçün çalışdığını deyirlər.

SADIQ

Qərbin terror “üzü” ...

Artıq “köhnə dünya” təhlükəsiz məkan sayılmır

ABŞ-da prezidentliyə namizəd Donald Trampa atılan güllə əslində Qərbin demokratik imicini, dəstəklədiyi və təbliğ etdiyi dəyərləri hədəfə aldı. Əslində, bu sui-qəsd cəhdində həm də bir həqiqəti yenidən ortaya çıxardı - dünyanın əksər bölgələrində global təhlükəsizliyə təhdid axtarışında olan Qərb ilk növbədə özünü diqqət yetirməlidir. Çünki son illərdə, hətta aylarda baş verən bir mənalı qarşılaşma bilməz.

Siğortalananlar...

Ümumiyyətlə, terror təhdidi bütün mənalarda və sferalarda qəbul edilməzdir - etiraf olunmalıdır ki, bir neçə il öncəyə qədər dünyada aparılan sorğuların əksəriyyətində ən təhlükəsiz bölgə kimi Avropa və ABŞ dəyərləndirilirdi. Bunun ilkin şərti məhz təhlükəsizlik amili sayılırdı. İkinci, hətta üçüncü dərəcəli sayılan ölkələrdən Avropaya axının səbəbləri sadalanarkən də bu amil xüsusilə qabardılırdı - Avropa rahatlığı. Bu “rahatlığın” əsas səbəblərindən biri terror təhdidinin olmaması və ya ən aşağı səviyyədə olması idi.

Günümüzün reallığında isə tamamilə fərqli faktlarla üzlaşmaq məcburiyyətində qalıb. Artıq Qərb - Avropa v ABŞ heç də təhlükədən siğortalanan kimi görünmür. Çünki bu regionlarda nəinki adı siravi insanların, hətta dövlət və hökumət rəhbərlərinin həyatı təhlükəyə düşür.

Fitso, Kobaxidze, Tramp...

İllərlə təbliğ edilmiş “Qərb demokratiyası”nın bir çox hallarda yalnız sözdə mənə kəsb etməsi bu qitələrdə yaşayanlar tərəfindən açıq şəkildə bəyan edilir. Demokratiyanın beşiyi sayılan Avropada Fransanın təmsalında neokolonializm siyasəti artan xəttlə inkişaf etməkdədir. Aİ-nin ünvanına yüngül tənqid səsləndirən Slovakiyanın Slovakiyanın Baş naziri Robert Fitso gülləyə tuş gəlib. Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə ölümlə təhdid olunur. Və son olaraq... Respublikalarının ABŞ prezidentliyinə namizədi Donald Tramp kiçik məsafə ilə ona atılan mərmirdən yayınır. Beləliklə bu misallar Qərbin xaoslu siyasi sənəsinin rəngini daha da tündləşdirir. Xüsusilə, son aylarda daha da “populyarlaşan” qanlı terror aktları nöqtəyi-nəzərdən məsələ daha kritikdir.

Bəzi Qərb siyasətçiləri bu amili - terror sürətlə Qərbə tərəf yön almasının səbəblərini bir çox məsələlərdə görür: - Onların fikrincə, terrorizmə qarşı “mübarizə”də ön sıralarda yer aldığı təəssüvərlə olunsada, Qərbin bir sıra terror yuvalarının bu və ya digər formada “təşkil olunması-

da” iştirakı dənizməzdir. Hətta loyallıq münasibəti və ya qurulmaya verilən “dəstək” belə terrorizmin şaxələnməsinə imkanların yaradılmasından xəbər verir;

- Qərbdə son dövrlərdə artan sağ mərkəzi ideoloji baxış (qatı milliyətçilik) məsələlərə soyuqqanlı baxış sərgilənməsini əngəlləyir;

- Nəhayət, Qərb insanının yeni düşüncəsi fərqlidir - onlar artıq mələlərin müzakirə ilə deyil, daha fərqli və radikal üsullarla həllinə meyillənirlər ki, bu da olduqca təhlükəlidir.

Təfiyə çəkdirən nədir - sülh anonsumu, fərqli yanaşmamı?

Vurğuladığımız nüanslar, yenidən son aylarda baş verən hadisələrə müraciət etməyi zəruriləşdirir. Özüni bir çox təhdidlərdən “siğortaladığını” iddia edən Qərbin özü terrorun və ya təhdidin əsas hədəfinə çevrilir. Trampa açılan güllə əslində Fitsoya atılan güllənin əks-sədasıdır. Və ya Trampa edilən sui-qəsd Kobaxidzeyə edilən xəbərdarlığın notçalarıdır. Çünki terrorun vətəni, dini, irqi və ya xüsusi sosial statusu olmur - terror bütün dünya üçün qəbul edilməzdir. Bu vəziyyət isə gələcək üçün daha böyük təhlükələrin anonsumu əzəndə gizləyir.

Son aylarda, hətta illərdə Qərbdə, konkret olaraq ABŞ və Avropada silahlı hücumlar, basqınlar, qətl hadisələri, hətta məktəblilərin belə qətlə yetirilməsi faktları kifayət qədərdir. Bunun bir səbəbi də yuxarıda qeyd etdiyimiz nüansdan qaynaqlanır - nə qədər ki, Qərb terroru fərqli coğrafiyalarda axtaracaq, bu problemin sonlandırılması üçün real fəaliyyətə keçməyəcək, belə hallar və hadisələr yaşanacaq. Artıq vəziyyət belə bir mənzərə alıb - insanlar üçün terrora əl atmaq adiləşir. Bunun qarşısını almaq üçün isə sözün əsl mənasında hüququn aliliyi təmin edilməlidir - siyasi iradə ortaya qoyulmalıdır. Bunun üçün eyni məsələlərə münasibət-də fərqli davranışdan əl çəkilməlidir. Bunun üçün humanizm və sülh təbliğ olunmalıdır. Əks halda...

Trampa atılan güllənin siyasi məqsəd daşdığı, bunun arxasında daha global niyyətlərin dayandığı istisna edilə bilməz. Bəlkə də onun “sülh anonsları”, bəlkə də “barışığa” yönəlik fikirləri bu güllənin təyini çəki. Amma hər bir halda Qərbdə açıq sözün, fikrin hədəfə olması növbəti dəfə öz təsdiqini tapır. Fitsonun təmsalında, Kobaxidzenin təmsalında və nəhayət Trampın təmsalında...

P.İSMAYILOV

Neft dünya ölkələrinin və insanların istifadəsində yer tutan həyatı vacib təbii sərvətlərdən biridir. Keçdiyimiz ötən illərin tarixində bu resursla zəngin olan ölkələrin inkişafında neft amili müstəsna rol oynamışdır. Məhz buna görə də, nefti həm də “qara qızıl” adlandırmış, bəşəriyyət üçün əhəmiyyətinə xüsusi önəm vermişlər. Hələ neçə əsr əvvəl “qara qızıl”ın hasilatına başlayan Azərbaycan müstəqilliyin ilk illərində çətin və çıxılmaz vəziyyətdə düşsə də, qara günlərdən xilasında və tarixi inkişafının yeni - qızıl dövrünə daxil olmasında

25 il əvvəl əsası qoyulmuş müqəddəs missiya

Neft Fondunun ilk gəlirləri məcburi köçkünlərə ayrıldı...

“İşğal olunmuş bütün rayonlar-

problemimizdir, ağırlı problemimizdir, ürək ağrımızdır. Ancaq biz bunlara dözüürük. Bir mütəlləq o torpaqlara azad edəcək, ərazi bütövlüyü-

hər saatını, daqiqəsini bu müqəddəs arzusunun gerçəkləşməsinə həsr etdi. Azərbaycanın maliyyə imkanları hər il artıqca məcburi köçkün-

qədr olan dövr ərzində Ağdam, Füzuli, Biləsuvar, Goranboy, Sabirabad, Ağcabədi, Beyləqan, Qəbələ, Şəmkir, Ağstafa, İsmayilli,

4 ilə yaxındır ki, bu strateji vəzifənin həyata keçirilməsində büdcədə əsaslı xərclərin əsas maliyyə mənbəyi kimi DNF-nin transferləri mühüm yer tutur.

Hazırda dövlət büdcəsinin əsaslı xərclərinin həcmi 15,4 milyard manat təşkil edir ki, həmin vəsaitin əsas hissəsi məhz DNF-nin transferləridir.

Həmin xərclərin 40 faizə yaxını Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarında aparılan yenidənqurma

“Sizin, Ermənistandan qaçqın düşmüş soydaşlarımızın məskunlaşması və bir də Biləsuvar da çox ağır vəziyyətdə olan, Füzuli, Cəbrayıl və bir neçə rayonlardan köçüb çadırlarda yaşayanların şəraitinin yaxşılaşdırılması üçün Neft Fondundan 72 milyon dollar ayırdım”.

Ümummilli lider Heydər Əliyev

“Dövlət Neft Fondunun yaradılması tarixi hadisə idi. Çünki bu Fond vasitəsilə həm büdcəmizə dəstək göstərilir, həm sosial məsələlərin həlli təşkil edilir, ölkəmiz üçün strateji əhəmiyyətli layihələr icra edilir və ilk növbədə, məcburi köçkünlərin problemləri həll olunur”.

Prezident İlham Əliyev

neft sənayesinin düzgün idarə edilməsi həlledici rol oynamışdır.

1994-cü il sentyabrın 20-də dünyanın tanınmış neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında sazişin (“Əsrin müqaviləsi”) imzalanması ölkəmizin iqtisadi-siyasi, sosial həyatında tarixi mərhələnin başlanğıcı oldu.

İmzalanmış neft-qaz müqavilələrinin fasiləsiz icrası yanancağın Qərbə ixracının başlanması ilə ölkəmizə böyük həcmdə gəlirlərin daxil olmasını, həmçinin, dünya birliyində öz layiqli yerini tutmasını təmin etdi.

Neft gəlirlərinin daxil olmasından sonra növbəti addım ehtiyatların etibarlı və etimadlı bir ünvanda saxlanması ilə bağlı qərarın qəbul edilməsi idi. Həmin dövrdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Birinci vitse-prezidenti vəzifəsində çalışan istedadlı cavan kadr - Cənab İlham Əliyevin xarici ölkələrin ən mütərəqqi suveren fondlarının təcrübəsinə əsaslanaraq qərarlaşdırıldı. Azərbaycan hökuməti neftdən əldə etdiyi gəlirləri ədalətli, şəffaf və səmərəli şəkildə istifadə etmək üçün dünyada mövcud olan ən qabaqcıl təcrübəyə əsaslanmaqla unikal bir yığım mənbəyi - Dövlət Neft Fondunu yaratdı.

Fondun vəsaitlərinin hansı sahələrə xərclənməsi də mürəkkəb sual yarandı, çünki həmin illərdə ölkəmizin iqtisadi və sosial həyatının bütün sahələrində maliyyəyə kəskin ehtiyac var idi, ancaq Ulu Öndər Heydər Əliyev dövlətimizin və xalqımızın bir nömrəli qayğısı olan Qarabağdan köçkün düşmüş soydaşlarımızın ehtiyaclarını, mənzil şəraitini yaxşılaşdırmağı ön sırada görürdü.

dan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənəm üçün bir nömrəli problemdir” deyən Ulu Öndər 1998-ci ildə Biləsuvar rayonu ərazisindəki çadır düşərgələrinə səfər edərək insanların şəraiti ilə yerində tanış olduqdan sonra məcburi köçkünlərin sosial problemlərinin, onların həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə dövlətin maliyyə imkanlarını ilk növbədə bu sahəyə yönəltmək barədə qərarını qəbul etdi. Heydər Əliyev Neft Fondunda toplanan ilk vəsaitlərin doğma torpaqların tərk etmiş soydaşlarımız üçün ayrılmasına qərar verdi.

2002-ci il sentyabrın 13-də Goranboy rayonunda yeni salınmış Aşağı Ağcabədi qəsəbəsinin açılışında Ulu Öndər deyirdi ki, biz artıq neft gəlirləri hesabına öz inkişafımızı təmin etmək, problemlərimizi həll etmək gücündəyik. Həmin gəlirlər ilk növbədə, əsas problemlərimizin həllinə, o cümlədən öz evini-əşiyini, varını-dövlətini itirmiş soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldildi. Onun bu müdrikliyi, insanpərvərliyi daha da geniş vüsət aldı, ölkəmizin maliyyə imkanları artıqca qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldildi vəsaitin həcmi də yüksəldi. Həmin gəlirlər hesabına 1993-2003-cü illər arasında 90 dəfə, yemək xərcləri üçün müavinət 60 dəfə, kommunal xidmət xərcləri 120 dəfə artırıldı.

Heydər Əliyev inanırdı ki, məcburi köçkünlər bir gün öz doğma ocaqlarına qayıdacaq və bina, ev tikintisi də onların öz ata-baba yurdlarında inşa ediləcək.

“Qarabağ məsələsi bizim əsas

müzi bərpə edəcəyik” deyər qəti inamla bu milli hədəflərə çatmaq üçün iqtisadiyyatımızı daha da inkişaf etdirməyi vacib sayırdı. O, tam arxayın idi ki, məcburi köçkünlər üçün salınan qəsəbə və evlər, binalar müvəqqəti xarakter daşıyır və

lərin mənzil şəraitinin yaxşılaşdırılması ilə paralel olaraq peşəkar və nümunəvi ordu quruculuğu ilk yerə dəyirdi. 2003-2023-cü illər ərzində hərbi xərclər dayanmadan artırıldı. Əgər Azərbaycanın hərbi-müdafiə xərcləri 2003-cü ildə 150


İmişli, Göygöl, Bərdə, Oğuz, Şəki, Gədəbəy, Saath, Hacıqabul, Balakən, Qazax, Zaqatala, Tərtər, Göyçay, Ucar, Kürdəmir və Samux rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, Yevlax, Şirvan şəhərlərində, Bakının Pirallahı, Sabunçu, Abşeron və Binəqədi rayonlarında habelə, Mehdiabad, Ramani, Müşviqabad, Masazır, Pirsəgi, Fatmayı, Kürdəxanı və Ümid qəsəbələri ərazisində hüdürtməntəbəli binaların, fərdi yaşayış evlərinin, sosial-mədəni, infrastruktur və digər obyektlərin tikintisi həyata keçirilmişdir.

Fond bu məqsədlər üçün 20 il ərzində ümumilikdə 2,7 milyard manatdan çox vəsait ayırmışdır. Həmin maliyyə təminatı sayəsində 76 qəsəbə, 347 bina, 40 mindən artıq ev və mənzil, 73 inzibati bina, 89 məktəb, 70 uşaq bağçası, 5 xəstəxana, 24 tibb məntəqəsi inşa edilərək istifadəyə verilib.

Keçmiş məcburi köçkünlər üçün evlər indi öz doğma ocaqlarında inşa edilir

Beləliklə, Azərbaycanın neft gəlirləri 25 il ərzində qarşıya qoyulmuş bir nömrəli missiyanın uğurla yekunlaşmasında mühüm tarixi rol oynadı. Neft Fondunun vəsaitləri hom Qarabağdan qaçqın düşmüş insanların həyat və mənzil şəraitinin yaxşılaşdırılmasına, həm də ordu quruculuğunun yekunu olaraq şəərəfli qələbə salnaməsinin yazılmasında həlledici əhəmiyyət daşıdı.

Bu gün neft gəlirlərinin fəlsəfi məzmunu qürurverici missiyaya yönəlib, indi ümummilli quruculuq Bakı və digər bölgələrdə deyil, məcburi məcburi köçkünlərin öz atababa torpaqlarında, birbaşa öz doğma və isti ocaqlarında davam etdirir.



vaxt gələcək neft gəlirləri hesabına inşa edilən gözoxsayan, yaraşıqlı evlər Qarabağda ucalacaq.

Neft gəlirləri peşəkar Ordunun güclənməsində və tarixi Zəfərdə əsaslı rol oynadı

Ulu Öndərin bu müqəddəs arzusunun Onun siyasi varisi, Prezident İlham Əliyev gerçəkləşdirdi. O, məcburi köçkünlərin sosial-mənzil şəraitinin yaxşılaşdırılması, həm də doğma torpaqlarının düşməndən azad edilməsi kimi ağır bir yükü çiyinlərinə götürdü. 2003-cü il oktyabrın 15-də Prezident seçkilərində mütləq üstünlüklə qalib gələn İlham Əliyev oktyabrın 31-də keçirilən andiçmə mərasimində söylədiyi proqram xarakterli tarixi nitqində fəaliyyət manifestini elan edərək ən ümdə vəzifə kimi torpaqlarımızın azad olunması üçün güclü iqtisadiyyat - güclü ordu vəhdətinin başlıca rol oynayacağını bəyan etdi.

O, ölkəyə rəhbərlik etdiyi ilk gündən bütün gücünü və gününü,

milyon manat idisə, hazırda 6 milyard manatdan çoxdur. Hərbi xərclər bu dövrdə 40 dəfə artırıldı. Müqayisə üçün qeyd edək ki, 2003-2023-cü illərdə ölkə üzrə Ümumi Daxili Məhsul (ÜDM) nominal ifadədə 14,8 dəfə artıb, dövlət büdcəsinin gəlirləri 30 dəfə, xərcləri 28 dəfə artırılıb. Yəni, hərbi xərclər ümumi büdcə xərclərini adekvat olaraq nominal faiz baxımından hər il üstələyib.

Beləliklə, Cənab İlham Əliyev ölkəmizin güclü iqtisadi potensialına söykənərək güclü və peşəkar ordu quruculuğu missiyasını uğurlu sonluqla bitirdi, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində parlaq Zəfər qazanması ilə ərazi bütövlüyümüzü təmin etdi.

Yeri gəlmişkən, torpaqlarımızın azad olunmasına qədər olan dövrdə məcburi köçkünlər üçün yüzlərlə mənzil, ev inşa edildi. Bu quruculuqda əsas maliyyə donorluğunu öz çiyinlərinə götürmüş Dövlət Neft Fondu 2001-ci ildən tarixi Zəfərə

Azərbaycan hökuməti Dünya Bankı (DB) ilə etibarlı və uzunmüddətli əməkdaşlıq strategiyası çərçivəsində qarşıdakı illərdə dair yeni hədəfləri müəyyənləşdirib. DB ölkəmizin inkişaf prioritetlərinə uyğun olaraq 2025-2029-cu illəri əhatə edəcək yeni Ölkə Tərəfdaşlıq Çərçivəsi hazırlayacaq. Ötən gün Azərbaycanın Baş naziri Əli Əsədovla Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru, xanım Roland Prays ilə görüşündə bu məsələyə toxunulub və fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli səmərəli tərəfdaşlıq çərçivəsində həyata keçirilən və müxtəlif sahələrdə əhatə edən birgə layihələrin uğurlu nəticələri təqdir olunub və DB-nin ölkəmizlə COP29 çərçivəsində əməkdaşlıq perspektivlərinə də toxunulub.

Dünya Bankı ilə Ölkə Tərəfdaşlıq Çərçivə Sənədinin hazırlanması ilə bağlı müzakirələr Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə iqtisadiyyat naziri Mikayıl Cəbrayıl arasında keçirilən görüşdə də əsas diqqət mərkəzində olub. Bankın regional direktoru ölkəmizə göstərdiyi texniki yardım və maliyyə dəstəyi layihələrini davam etdirəcəyini, yeni gündəlikdə yer alan bərpəolunan enerji və “yaşıl iqtisadiyyat”a keçid prosesində öz maliyyə donorluğunu göstərəcəyini diqqətə çatdırdı.

Azərbaycanın yeni inkişaf prioritetləri və çağırışlarını əks etdirən

Dünya Bankı Azərbaycanla Tərəfdaşlıq Çərçivəsi hazırlayır

Ölkə Tərəfdaşlıq Çərçivəsi Dünya Bankı ilə ölkəmizin əməkdaşlığının müasir Yol Xəritəsidir və uzunmüddətli strateji prioritetlərinə və regional və global sınaqların fonunda qısa, orta və uzunmüddətli ehtiyacları əsaslanır. Sənədin əsas fundamental istiqamətləri neft və qaz gəlirlərindən asılılığın azaldılması və qeyri-neft mənbələrinin sütunları üzərində dayanıqlı iqtisadi artımların təmin edilməsi, saxələndirilmiş gəlirlərin insan kapitalına yönəldilməsi və sosial rifahın yaxşılaşdırılması, fiziki infrastruktur və daha güclü institutlara investisiya yatırılmasının artımı yolu ilə ölkənin xarici şoklara dayanıqlılığının gücləndirilməsindən ibarətdir. Ümumilikdə, ÖTC-nin əsas məqsədi və qayəsi idarəçilik, insan kapitalı və kommunikasiya bağlantılarının əlaqələndirilməsi və insanların ortaq rifahının təşviqindən ibarətdir.

Dünya Bankı (DB) yeni islahatların Azərbaycanın uzunmüddətli inkişafında, xüsusilə də qeyri-neft iqtisadiyyatının dayanıqlı inkişafda

təhəvərici rol oynayacağını da proqnozlaşdırır. Bankın bir müddət əvvəl “Qlobal İqtisadi Perspektivlər” adlı hesabatında Azərbaycanla bağlı proqnozları yeniləyib. Son-

proqnozlaşdırılıb.

DB ilə Azərbaycan arasında əməkdaşlığın gündəliyində iqlim dəyişikliklərinə qarşı mübarizə,



da qeyd edilir ki, 2024-2026-cı illərdə Azərbaycan iqtisadiyyatı ilə bağlı ümidverici proqnozlar qorunub saxlanılacaq, ümumi daxili məhsul (ÜDM) istehsalı cari ildə 2,3 faiz, 2025-ci və 2026-cı illərdə isə iqtisadi artımın 2,4 faiz artacağı

“yaşıl iqtisadiyyat” və “yaşıl enerji” sahəsində yeni layihələrin icrası da dayanır. Dünya Bankı Qrupunun əsas maliyyə strukturlarından biri olan Beynəlxalq Maliyyə Korporasiyası arasında imzalanmış Azərbaycanla bərpə olunan enerji

sahəsinin inkişafı məqsədi ilə də nəzərdə tutulmuş enerji resursundan istifadə üzrə əməkdaşlığa dair anlaşma memorandumu bu sahədə ilkin sərəmayə proqramı hesab edilə bilər.

Bank “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in 5-ci istiqaməti olan “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” hədəfinin reallaşmasına töhfə verəcəyini bəyan edib. Ölkəmizdə səfərdə olan Dünya Bankının nümayəndə heyəti ilə bir müddət əvvəl keçirilən görüşdə COP29 və iqlim maliyyələşdirməsinə dair tərəfdaşlıq imkanları barədə də müzakirə aparılıb. Bankın Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani qeyd edib ki, ölkəmizdə enerji keçidinin bərpə olunan enerji və enerji səmərəliliyi komponentlərinə Dünya Bankının dəstəyinin artırılması, COP29 tədbiri ilində Azərbaycanın yaşıl sektorlarına sərəmayə qoyuluşları nəzərdə keçiriləcək və bankın donorluğu təmin olunacaq.

DB Azərbaycanda 760 MvT gücündə Banko və Biləsuvar gücnəş enerjisi layihələrinin enerji sistemində qoşulması, günəş panelləri infrastrukturunun genişləndirilməsi, “yaşıl hidrogen” istehsalı və digər bərpə olunan sahələrdə investisiyaların qoyulmasına açıq olduğunu bəyan edib. Ümumilikdə, Dünya Bankı 2027-ci ilədək ölkəmizdə 8 külek və Günəş elektrik stansiyalarının qurulması və enerji sistemində inteqrasiyası məqsədilə maliyyə dəstəyini göstərəcək. Həmçinin, işğaldan azad olunmuş ərazilərdə bərpə olunan enerji mənbələrinə sərəmayələrin yönəldilməsi, “ağıllı şəhər və ağıllı kənd” konsepsiyalarının tətbiqində “yaşıl texnologiyalar”ın və “yaşıl enerji zonası” layihələrinin icrasında da yaxından iştirakını etmək marağını ifadə edib.

DB, həmçinin, bərpə olunan enerjinin ixracında və regional “yaşıl enerji” dəhlizinin yaradılmasında da maliyyə təminatçısı olmaq niyyətini bəyan edib. “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizinin, növbəti illərdə dənizdə külek enerjisi potensialının artırılması üzrə əməkdaşlığın isə Azərbaycanın “yaşıl enerji”nin təchizatçısı olmaq niyyətini bəyan edib. Bankın TransXəzər “yaşıl enerji” dəhlizinin maliyyə təchizatçısı kimi deyil.

Donald Trampa qarşı sui-qəsd... ABŞ-da prezident seçkiləri kampaniyasına necə təsir edəcək?

ABŞ-da bu ilin noyabrında keçiriləcək prezident seçkiləri ilə əlaqədar siyasi mübarizə daha da güclənmişdir. Mübarizə indiki prezident, demokratarların namizədi Cozef Bayden və keçmiş prezident, respublikaçıların namizədi olan Donald Tramp arasında gedir. Bu yaxınlarda hər iki namizəd debatda bəzə çıxdılar. ABŞ Prezidenti 81 yaşlı Co Baydenə 78 yaşlı Donald Tramp arasında debat dünya ölkələrində maraqla izləndi. Onlar CNN-in Atlantadakı baş qərargahında üz-üzə gəldilər. 90 dəqiqə davam edən, Co Baydenin çıxışı ilə başlayan debat Donald Trampın son sözü ilə yekunlaşdı. CNN-in apardığı auditoriya sorğusuna əsasən, debatın qalibi 67 faiz səsle Tramp olub. Qərbi ölkələri isə ABŞ Prezidenti Co Baydenin keçmiş dövlət başçısı, prezidentliyə namizəd Donald Trampın debatdakı zəifliyindən təşvişə düşüb. Bu barədə "Politico" öz mənbələrinə istinadən məlumat yayıb. Xarici diplomatlar və rəsmilər xüsusilə Co Baydenin hərəketlərindən məyus olduqlarını və həta narahat olduqlarını ifadə ediblər. "Trump özünün tipik qərbi açıqla-

malarını versə də, Baydenin qəbul edilən zəifliyi daha çox göz qabağında. Xarici siyasət müzakirələri səthi xarakter daşıyır. Bayden öz fikrini söyləyə bilmir. - deyər avropalı diplomatlar nəşrə bildiriblər. Vitse-prezident Kamala Harris isə debatdan sonra deyib ki, amerikalılar onun debat çıxışlarına deyil, ölkə üçün gördüyü bütün işlərə diqqət yetirməlidirlər. Bütün bunların fonunda ABŞ-n Pensilvaniya ştatında keçmiş prezident, Respublikaçılar Partiyasının prezident seçkilərində real namizədi Donald Trampa qarşı sui-qəsd təşkil olundu. Hadisə Batlar şəhərində seçicilərlə görüş zamanı baş verib. Çıxış başlayandan bir neçə dəqiqə sonra Donald Trampa atəş açıldı. Tramp qulağını tutaraq səhnədə aşağı çökdü. Daha sonra cəngüdənlərin müşayiətilə səhnəni tərk etdi. Tribunalan düşərək onun qulağının qan olduğu aydın görünüb. Hadisə yerli kanallar vasitəsilə canlı yayımlandı. Sui-qəsd zamanı bir nəfər ölüb, bir neçə nəfər isə yaralandı. Sui-qəsd təşkil edən şəxs də hadisə zamanı zərərsizləşdirilib.

Donald Trampın seçki kampaniyasının mətbuat xidməti keçmiş prezidentin vəziyyətinin yaxşı olduğunu və tibb müəssisəsində müayinədən keçdiyini bildirib. Məxfi Xidmət də keçmiş prezidentin təhlükəsiz şərait-

keçdi". O, sui-qəsd zamanı həyatını itirən şəxsin ailəsinə başsağlığı verib, xəsərat alanlara şəfa diləyib, Məxfi Xidmətə və hüquq-mühafizə orqanlarına əməkdaşlarına həyatlarını riskə atdıqlarına görə təşəkkür edib. "Ötən



də olduğuna dair məlumat yayıb. Ağ Evin rəhbəri Bayden də hadisədən sonra Trampın telefonla danışdı: "Mən Donald Trampa danışdım. Sevinirəm ki, o, yaxşıdır və sağdır. Aramızda qısa, amma yaxşı danışmaq

gün də dediyim kimi ABŞ-da bu cür zorakılıq aktları üçün yer yoxdur. Sui-qəsd cəhdi müdafiə etdiyimiz dəyərlərə ziddir. Amerika bu deyil. Bunun baş verməsinə imkan verməməliyik. İndiki halda birlik hər şeydən daha

vacibdir", - deyər ABŞ Prezidenti qeyd edib.

Bos D.Trampa qarşı sui-qəsd prezident seçkiləri kampaniyasına necə təsir edəcək? Bir çox ekspertlərin qeyd etdiyi kimi, Trampın seçki kampaniyası üçün bu hadisədən böyük, güclü və təsirli reklam ola bilməz. Belə bir fəvqəladə situasiyada öz yaş üçün cəld reaksiyası və bundan dərhal sonra nümayiş etdirdiyi qətiyyəti Trampın Bayden arasındakı mövcud fərqi açıq şəkildə ortaya qoydu. Bu, son ana qədər seçiminə etməyən amerikalıların, hətta Baydenə üstünlük

görə, hadisə ilə əlaqədar müxtəlif versiyalar olsa da, fakt-faktlığında qalır ki, sui-qəsd cəhdi seçki öncəsi Trampın reytinginə müsbət təsir göstərəcək: "Müxtəlif beynin mərkəzlərinin, sosioloji tədqiqatlar mərkəzinin araşdırmalarının nəticəsi olaraq görürük ki, proseslər Trampın reytinginə cərəyan edir. Yəni, o, bu hadisə fonunda əlavə sosial baza qazanmış oldu. Bu, əlbəttə ki, onun üçün böyük şansdır və seçki kampaniyasında Respublikaçıların mövqeyini bir qədər də gücləndirmiş oldu. Bilirsiniz ki, keçirilən debatda Tramp Baydenə üstün gəl-

İlyas Hüseynov: Sui-qəsd hadisəsi Trampın reytinginə müsbət təsir göstərəcək

verələrin bir çoxunun Trampın Bayden arasındakı seçiminə aydınlıq gətirməsinə kifayət edəcək qədər təsirli mənzərə oldu.

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, ABŞ-n 45-ci prezidenti, seçkilərdə namizəd D.Trampa qarşı sui-qəsd cəhdi bütün dünyada müzakirə obyektinə çevrilib, ciddi rezonans doğurub. Onun sözlərinə

mişdi, sui-qəsdən sonra o, əlavə siyasi xal qazandı".

Bununla belə politoloq hesab edir ki, baş vermiş hadisə ciddi araşdırılmalıdır. Eyni zamanda, prezidentliyə namizədlərin təhlükəsizliyinin daha da gücləndirilməsi Konqresdə müzakirə mövzusunda çevrilib. "Bütövlükdə hadisələr payızda ABŞ-da prezident seçkilərinin nə dərəcədə gərgin və qızğın mübarizə şəraitində keçəcəyini göstərir. Eyni zamanda, Trampın dəstəklənməyən qüvvələrin də hərəkatə keçməsi gözlənilir", deyər İ.Hüseynov vurğulayıb.

N.BAYRAMLI

Sülh prosesinə növbəti zərbə ABŞ ilə birlikdə "Eagle Partner 2024" adlı hərbi təlimlərə başlayan Ermənistan plasdarma çevrilir

Ermənistanda "Eagle Partner 2024" adlı Ermənistan-ABŞ birgə təlimləri başlayıb. Ermənistanın Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, təlimin açılış mərasimində Ermənistanın müdafiə naziri Suren Papiqyan və ABŞ səfiri Kristina Kvin və başqaları iştirak ediblər. Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadalarının, ABŞ-n Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbiçiləri iştirak edirlər.

Təlimlərin gerçək məqsədi nədir?

Xatırladaq ki, ötən ilin sentyabrında "Eagle Partner" təlimlərinin

hərbi əhəmiyyətindən yox, ancaq siyasi çalarlarından söhbət açə bilirik. Görünən dağa bələdçi lazım deyil. İkinci dəfə startı verilən hərbi təlimlər Ermənistanın indiki hakimiyyətinin ölkənin siyasi oriyentasiyasını dəyişmək, Şimal qonşumuzdan qopub Qərbe istiqamətlənmək və ABŞ-n regionda mövcudluğunu təmin etmək planlarının tərkib hissəsidir. Son vaxtlarda Nikol Paşinyan öz hakimiyyətini qorumaq naminə Ermənistanın bir sıra parametrlər üzrə bilavasitə asılı olduğu Rusiyaya ilə körpüləri yandırmaq istiqamətində addımlar atır. Artıq bu ölkə Rusiyanın drayver funksiyasını yerinə yetir-

əldə olunan razılışmaya əsasən Fransa yaxın zamanlarda Ermənistan hücum silahlarının tədarükünə başlamağı planlaşdırır.

Bu bədnam xorda həmçinin ABŞ da yer alır. Elə birgə hərbi təlimlərin keçirilməsinin əsas məqsədlərindən biri də Ermənistanı militarizasiya, yeni hərbi kampaniyaya həvəsləndirməkdir, bu ölkədə revanşist meyilləri gücləndirməkdir ibarətdir. "Eagle Partner 2024" hərbi təlimlərinin başlaması ABŞ-n sülhyaratma prosesində iştirak etmək istəyinə kölgə salır. Vaşinqtondan sülhə dair gələn mesajlarla bu ölkənin praktiki müstəvii davranışları ziddiyyət təşkil edir. "ABŞ Azərbaycan və Ermənistanın sülh sazişi məsələsindəki nailiyyətlərini davam etdirməsi üçün öləndən gələni əsirgəməyəcək". Bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller ənənəvi briqadada deyib. Fikirilərinə davam edən M.Miller vurğulayıb: "Onu deyər bilərəm ki, tərəflər sülh sazişinin əldə olunması istiqamətində uzun yol qət ediblər. Biz isə bundan sonra da bu müzakirələrin davamını təşviq edəcəyik. Hər iki dövlətin imzalayacağı sülh müqaviləsi hom onların özünə, həm də regionda təhlükəsizliyə fayda verə bilər. Biz hesab edirik ki, sülh razılaşmasının imzalanması üçün tərəflər çətin seçim etməli, əsaslı kompromislərə gedilməlidir. Buna görə də biz onlar arasındakı fikir ayrılıqlarının aradan qaldırılması və sülh razılaşmasının əldə olunması

ramdan uzaq olduğunu əyani şəkildə göstərdi. "Eagle Partner 2024" hərbi təlimləri 5 aprel ABŞ-Aİ-Ermənistan təmasının davamıdır.

Başqa bir məsələni də xatırlatmaq yerinə düşər. Azərbaycan və-təndəşliyini qəbul etmək istəməyən ermənilər Qarabağı könüllü şəkildə tərk ediblər. Ancaq ABŞ və Fransa bu məsələ ətrafında siyasi sənədlər tərtib etməkdə davam edirlər. Belə ki, Ermənistanın özü susduğu və Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığı halda, ABŞ və Fransa ermənilərin Qarabağı qayıtmama məsələsinə davamlı olaraq gündəmə gətirməyə çalışırlar. Necə deyirlər, onlar qaşınmayan yerdən qan çıxarmaq istəyirlər. Sülhyaratma prosesində ardıcıl və qətiyyətli mövqedən çıxış edən Azərbaycanın və ABŞ-n belə ikitərəfli davranışlarını nəzərə almaya bilməz.

ABŞ-n regionda daha bir təhlükəli oyunu

ABŞ-n Ermənistanda bütün region dövlətləri üçün təhdidlər yaradan təhlükəli oyunları yalnız birgə hərbi təlimlərin keçirilməsi ilə yekunlaşdırmaq olmaz. Bu ölkənin regionda daha bir təhlükəli oyunu nüvə proqramı ilə bağlıdır. Vaşinqton Ermənistanda yeni nüvə reaktoru yaradır və onsu da bütün region üçün böyük təhlükə kəşb edən Metsamor da daha da gücləndirir. Xatırladaq ki, 1976-cı ildə istismara verilən bu stansiyanın istismar müddəti 30 il nəzərdə tutulmuş-



birincisi keçirilmişdi. Doqquz gün davam edən həmin təlimlərə 85 ABŞ, 175 Ermənistan hərbiçisi qatılmışdı. Startı verilən budəfəki təlimlər sayca ikincidir. Təlimlərin məqsədləri barədə danışan S.Papiqyan bildirib: "Sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılmasına yönəlməmiş bu əməkdaşlığı yüksək qiymətləndirirəm".

Ancaq S.Papiqyanın söylədiklərini heç bir halda artıq ikinci dəfədir ki, keçirilən ABŞ-Ermənistan hərbi təlimlərinin gerçək məqsədi kimi qəbul etmək mümkün deyil. Verilən rəsmi məlumat iz azdırmaqdan, diqqət "Eagle Partner 2024"-ün əsl mahiyyətindən yayındırmaq cəhdindən başqa bir şey deyil. Burada niyyətin yalnız Ermənistan hərbiçilərinə yeni vərdişlər aşılanmasından, sülhməramlılara konkret situasiyalarda hansısa davranış qaydalarının öyrədilməsindən ibarət olduğunu, ümumiyyətlə təlimlərin yalnız hərbi məqsədlərə hədəfləndiyini düşünmək sədələvhlük olardı. Amerika Birləşmiş Ştatları ilə Ermənistanın müqayisəsini aparaq. Onlardan birincisi dünyanı supergüç dövləti, ikincisi isə fərar ordusu ilə kapitulyasiyaya moruz qalmış ölkədir. Belə bir ölkə ilə hərbi əməkdaşlığın ABŞ-a hansısa dividendlər gətirəcəyini təsvir etmək belə mümkün deyil. Elə Ermənistan hərbiçilərinin ABŞ hərbiçiləri ilə ayaqlaşma biləcəyi ehtimalı da çox aşağıdır. Ümumiyyətlə, bütün parametrlər baxımından ABŞ-Ermənistan hərbi əməkdaşlığı absurd görünür və heç bir perspektivi yoxdur.

Bos onda ABŞ-nin okeanın o tayından gəlib Ermənistanda hərbi təlimlər keçirməsini şərtləndirən amillər hansılardır? Burada təlimlərin

diyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini faktiki olaraq dayandırır. Bundan başqa, Ermənistanda Rusiya hərbiçilərinin, o cümlədən də 102-ci bazanın ölkədən çıxarılması ilə bağlı müzakirələr intensivləşib. ABŞ-n regionla bağlı planları da bəllidir. Vaşinqton ənənəvi olaraq Rusiyaya və İrana qarşı siyasi kurs həyata keçirir. Ermənistanda Rusiyaya əvəzlənməklə və dislokasiya olunmaqla bu siyasəti həyata keçirmək xeyli dərəcədə asanlaşacaq. Bu halda Ermənistan Rusiyanın və İranın mənafeyinə zidd siyasət yürüdükdən ABŞ üçün plasdarma çevriləcək.

Ermənistanın yeni hərbi kampaniyaya həvəsləndirilməsi

"Eagle Partner 2024" hərbi təlimlərinin keçirilməsini həm də Azərbaycan-Ermənistan münasibətləri kontekstində dəyərləndirmək lazımdır. Ermənistan 2020-ci ildə baş verən 44 günlük müharibənin və 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq Azərbaycan Ordusu tərəfindən məğlub duruma salınıb. Azərbaycan əldə etdiyi möhtəşəm qələbələr sayəsində ərazi bütövlüyünü və suverenliyini hərbi-siyasi yolla tam təmin edib. Bu məğlubiyyətlərdən sonra Ermənistanın kapitulyasiyaya uğraması ordusunun yaxın perspektivdə bərpa edəcəyi mümkünsüz görünür - ölkənin buna potensialı yoxdur. Bununla belə Ermənistanda müharibənin və lokal xarakterli antiterror tədbirlərinin nəticələri ilə barışmaq istəməyən revanşist qüvvələr var. Onlar "bələkə də, qayıtdılar" xülyası ilə yaşayırlar və hər vaxt sülhmühəribə mərhələsində başlayan sülhyaratma prosesini ətəlləməyə çalışırlar. Burada əlbəttə ki, Fransa kimi ölkələrdən gələn siyasi-hərbi dəstəyin rolunu ayrıca qeyd etmək lazımdır.



istiqamətində çalışacağı. Vaşinqton görüşündə biz irəliləyiş əldə etsək də, mən tərəfdarları açıqlamaq istəmərim. Lakin hələlik sülh müqaviləsi imzalanmayıb və biz buna nail olanadək həmin istiqamətdə çalışmağa davam edəcəyik".

İndiki həssas dövərdə ABŞ-n tərəflərdən biri ilə hərbi təlimlərə başlaması M.Millerin və Ağ Evin digər rəsmilərinin sülh prosesi ilə bağlı açıqlamalarında səmimi olmadıqları bir daha təsdiqləyir. Bir tərəfdən sülh çağırışı edən Amerika o biri tərəfdən belə addımlar atmaqla nə demək istəyir? Belə ziddiyyətli davranışların hansısa bir sağlaml məntiqi əsası varmı? Burada cari il aprelin başında baş tutan ABŞ-Aİ-Ermənistan görüşünü xatırlamamaq mümkün deyil. Həmin görüşdə Azərbaycanın iştirak etməməsi Qərbin sülh prosesinə qoşulmaq niyyətinin xoş mə-

du. Aradan 47 il ötür. AES-in 2016-cı ildə işləyəcəyi nəzərdə tutulsa da, sonradan obyektin istismar müddətinin daha 10 il - 2026-cı ildə artırılması qərar alınıb. Artırılmış müddətin sonu yaxınlaşdıqca, AES-nin gələcək taleyi ilə bağlı müzakirələr də intensivləşir. Ermənistanın özündə də qəbul olunur ki, Metsamor artıq ömrünü başa vurub və köhnə texnologiyalar əsasında qurulan bu stansiyanın istismarı çox təhlükəlidir. Bundan əvvəl Ermənistanda Metsamorun əvəzinə, yeni AES-in inşası barədə danışıqlar. Ancaq buna lazımlı olan vəsait Ermənistanda yoxdur. Yeni AES-in tikintisinə investitorlar tapmaq da müşkülə çevrilib. Bu kimi amillər nəzərə alaraq Ermənistan rəhbərliyi çıxış yolumu Metsamorun istismar müddətini yenidən uzatmaqda görür. Qeyd edək ki, bu

AXCP-nin özünü-təcrid yolu...

Azərbaycandakı redikül müxalifət düşərgəsi özünü ölkədə gedən bütün siyasi proseslərdən, o cümlədən də seçkilərdən kənardan saxlamaqla təcrid vəziyyətinə düşüb. Hazırda bu düşərgənin "fəaliyyəti" ölkə gündəminin müxtəlif məsələləri ilə bağlı absurd səslənmələr etməkdən uzağa getmir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin sosial şəbəkə hesabında verdiyi məlumat əsasən, onun rəhbərlik etdiyi partiyanın ali məclisində ölkəmizdə sentyabrda keçiriləcək seçkilərdə iştirak etməmək barədə qərar qəbul edilib.

Seçkilər hər hansı bir ölkədə siyasi mühitin bir barometri kimi dəyərləndirilir. Yeni məhz seçki prosesində ayrı-ayrı partiyalar rəqabətə girir və özlərini təsdiqləyirlər. Bütün ölkələrdə sivil müxalifət məhz seçkilər yolu ilə hakimiyyətə gəlməyə çalışır. Əslində, müasir dünyada müxalifət hakimiyyətə olmpinə yüksəlməsinin başqa yolu da yoxdur.

Ancaq belə görünür ki, respublikamızdakı redikül düşərgə üçün sivil siyasi mübarizə metodları keçərlidir deyil ki, bunun da səbəbləri var. Rediküllərin, indiki halda AXCP-nin özünü-təcrid xətti tutmasının əsas səbəbi sosial baza qıtlığı ilə bağlıdır. Əli Kərimli onilliklərdən ərzində partiya liderinə xas olmayan çirkin əməlləri ilə, xüsusilə də Azərbaycanafon dairələrin məkrli si-farişlərini yerinə yetirməsi, davamlı olaraq maliyyə maxinası-yalarına yol verməsi, hətta zama-

nında onun öləndən tutub böyük siyasətə gətirən Elçibəyə xəyanət etməsinin nəticəsində Azərbaycan cəmiyyətində nüfuzunu tamam itirib.

Bu gün AXCP sosial baza qıtlığından bərk əziyyət çəkir və bütün seçkilərdən kənardan qalırsa, bunun əsas baskıları Əli Kərimlidir. İnsanların ona olan antiimpatiyası sonda AXCP-yə və partiyanın digər üzvlərinə qarşı yönəlir. Bu məqamda qeyd edək ki, zaman-zaman AXCP-də yarpaq tökümlərinə şahidlik edirik. Hətta ən yaxın çiyyədaşları belə Əli Kərimli ilə yollarını ayırmağı üstün tuturlar.

Bu gün AXCP-də, necə deyirlər, Əli Kərimlinin tək hakimiyyətə gətirilməsi üçün sivil siyasi mübarizə metodları keçərlidir deyil ki, bunun da səbəbləri var. Rediküllərin, indiki halda AXCP-nin özünü-təcrid xətti tutmasının əsas səbəbi sosial baza qıtlığı ilə bağlıdır. Əli Kərimli onilliklərdən ərzində partiya liderinə xas olmayan çirkin əməlləri ilə, xüsusilə də Azərbaycanafon dairələrin məkrli si-farişlərini yerinə yetirməsi, davamlı olaraq maliyyə maxinası-yalarına yol verməsi, hətta zama-

nağailə, AXCP-nin özünü seçkilərdən kənardan saxlaması mahiyyət etibarilə ilə heç nəyi dəyişmir. Ölkəmizdə həmişə olduğu kimi, növbədən-kənar parlament seçkilərinin də uğurla baş tutacağına heç bir şübhə oxdur. Sual isə başqadır: Seçkilərə qatılmayan kəsimin özünü partiya adlandırması hansı məntiqə sığır?

MÜBARİZ

ölkədə istehsal olunan elektrik enerjisinin 1/3 hissəsi Metsamor AES-in payına düşür. Ermənistan hökumətinin Metsamorun istismar müddətini daha 10 il uzatmaqla bağlı qərar verməsi o anlama gəlir ki, bu ölkə region təhlükəsizliyini özünü itqisadi maraqlarına qurban verir. Çünki bir sıra fundamental amillərə görə, o cümlədən də təhlükəsizlik nöqteyi-nəzərindən Metsamorun fəaliyyətinin davam etdirilməsi mümkünsüzdür.

O qənaətə hasil olur ki, regionun təhlükəsizliyi ABŞ üçün də heç bir önəm daşmır. Çünki Vaşinqtonun planlarında nə Ermənistanın seysmik zonada yerləşməsi, nə nüvə qaçaqmalçılığı kimi problemlər nəzərə alınmır. Halbuki bütün bu kimi ciddi məsələləri diqqət mərkəzində saxlamaq lazımdır.

Bos İran, Rusiya təlimlərinin keçirilməsinə necə baxırlar?

Ermənistanda ABŞ hərbiçilərinin iştirakı ilə hərbi təlimlərin keçirilməsi o anlama gəlir ki, artıq NATO qüvvələri Rusiya və İran sərhədlərini lap yaxınlığındadırlar. Bos qonşu dövlətlər buna necə baxırlar? Sualın cavabı olaraq bildirik ki, hələlik

Tehran susur və təlimlərə bağlı hər hansı bir açıqlama vermir.

Rusiyaya gəldikdə isə, Kreml NATO əsgərlərinin onun cənub sərhədlərinə yaxınlaşmasına soyuqqanlı yanaşmayıb. "Amerikalıların Cənubi Qafqazda peyda olması regionda qalın münəfiş potensialı gücləndirəcək və yeni ayrıcı xətlər yaradacaq". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan-ABŞ birgə hərbi təlimlərinə münasibət bildirərkən deyib. "Bu təlimlər təəssüfəndən başqa heç nəyə səbəb olmur. Bu təlimlər İrəvanın KTMT-də iştirakını dondurması və təşkilatla qarşı-açıq şəkildə mənfi bəyanatları fonunda keçiriləcək. Qərbi ölkələri sülhlə bağlı hədəflərinin olduğunu bəyan etsə də, onlar üçün əsas məsələ geosiyasi layihələr üçün plasdarm yaratmaqdır", - deyər M.Zaxarova vurğulayıb. Onun sözlərinə görə, Qərbi bütün gücü ilə İrəvanı regionda və onun ətrafında müxtəlif qarşılıqlı fəaliyyət formatlarına cəlb edir. M.Zaxarova fikirlərinin davamı olaraq deyib: "Bunlar ilk növbədə Rusiyaya və İrana qarşı yönəlib".

Mübariz ABDULLAYEV

Silah versə də... NATO tərəf olmaqdan yayınır

İki ildən artıqdır ki, davam edən Rusiya-Ukrayna müharibəsi region ölkələri üçün də ağır nəticələr verməkdədir. Son zamanlar isə döyüşlərdə Rusiya ordusunun üstünlüyünün artması ABŞ və Avropa İttifaqı, eləcə də NATO-nun Ukraynaya hərbi yardımlarının da çoxalması ilə bağlı yeni təşəbbüsləri meydana çıxarmaqdadır. Müharibə başlayandan rəsmi Kiyevə milyardlarla dollar hərbi yardım edilsə də, ötən ilin sonlarından hərbi yardımın azalması Ukrayna ordusunun cəbhədə uğursuzluğuna səbəb olub. Ona görə də mövcud şəraitdə NATO Kiyevə əlavə yardımlar üçün yeni variantlar axtarırlar.

ABŞ Konqresində fikir ayrılığına son qoyulması, Kiyevə silah yardımını ilə bağlı problemin aradan qalxması silah tedarikünün artmasına səbəb olub. Amma bu, hələ də Rusiya-Ukrayna cəbhəsində Kiyevin xeyrinə dəyişikliyə gətirib çıxarmayıb. Bugünlərdə NATO-nun ABŞ-da keçirilən yubiley sammitində də Ukraynaya hərbi dəstəyin gücləndirilməsi diqqət mərkəzinə olub. Sammitdə NATO müttəfiqlərinin Ukraynaya görünməmiş dəstək verdiyini bildirən Baş katib Yens Stoltenberq dəstəyin bəzi riskləri və xərcləri olduğunu da diqqətə çatdırıb. O, "Ancaq ən böyük risk Rusiyanın Ukraynada qalib gəlməsi olacaqdır. Biz buna icazə verə bilmərik. Bu müharibənin nəticəsi onilliklər ərzində global təhlükəsizliyi formalaşdıracaqdır. İndi demokratiyanı qorumaq vaxtıdır və bunu Ukraynada etməliyik"-deyə vurğulayıb.

ABŞ Prezidenti Co Bayden isə deyib ki, Qərbi yaxın aylarda Ukraynaya daha geniş strateji hava hücumundan müdafiə sistemi göndərəcəkdir. Belə ki, bununla bağlı ABŞ və müttəfiqləri razılığa gəlib. Məsələ ilə əlaqədar NATO sammiti zamanı ABŞ, Almaniya, İtaliya, Niderland, Rumıniya və Ukrayna liderləri birgə bəyanat imzalayıb-

lar. Bəyanatda deyilir ki, ABŞ və müttəfiqləri Ukraynaya 5 əlavə hava hücumundan müdafiə sistemləri dəsti tədarük edəcəkdir. Yardım paketinə "Patriot" batareyaları, onları işə salmaq üçün komponentlər və "Gepard" sistemləri daxildir. Bəyanatda əsasən, sözügedən hava hücumundan müdafiə sistemləri Ukraynaya şəhərlərini, sakinləri və hərbi qüvvələri hava hücumundan qorumağa imkan verəcəkdir. Həmçinin tərəflər yaxın aylarda Ukraynaya NASAMS, HAWK, IRIS T-SLM, IRIS T-SLS və "Gepard" sistemləri də daxil olmaqla, onlarla taktiki hava hücumundan müdafiə sistemi vermək niyyətindədirlər. "Biz, həmçinin NATO-nun Ukraynanın NATO-ya inteqrasiya olunmuş hava və raketdən müdafiə sistemini inkişaf etdirmək üçün dəstəyini alqışlayırıq. Bizim dünyaya mesajımız aydındır: Ukraynaya dəstəyimiz güclü və sarsılmazdır", - deyə bəyanatda qeyd olunur. NATO-nun Vaşinqton sammitində 2025-ci il üçün Ukraynaya 40 milyard dollar həcmində hərbi yardım göstərilməsi qərar alınıb.

Bundan əlavə, NATO Ukraynaya əlavə vacib yardım paketini təsdiqləməyə hazırlaşır. Bu paketə həm də Ukraynaya təlim və təhlükəsizlik yardımının çatdırılmasının asanlaşdırılması üçün Almaniyanın Visbaden şəhərində NATO komandanlığının yaradılması da daxildir. Yeni yaradılacaq NATO komandanlığı ABŞ-in indiyə kimi həyata keçirdiyi təhlükəsizlik yardımını və təlimlərin koordinasiyası ilə bağlı rəhbərlik missiyasını öz üzünə götürəcəkdir. Komandanlıqla yanaşı, NATO-nun şərq bölgələrində logistika qovşaqları olacaqdır.

Rəsmi Kiyevin NATO tərəfdaşlarından əsas istəklərindən biri onların verdiyi silahlarla Rusiya ərazisinin vurulmasına icazə verilməsidir, həm də Ukrayna səmasının bağlanmasıdır. Hava məkanını bağlanmasına, Ukrayna üzərində



Rusiyaya məxsus raketlərin, hərbi təyyarələrin vurulmasına NATO razılıq vermir. Belə ki, NATO-nun Baş katibi Yens Stoltenberq "Birgə xəbərlər" telemarafonuna müsahibəsində deyib ki, Polşa da Alyansın üzvü kimi Ukrayna xəmapasında Rusiya ordusunun raket və təyyarələrini vurmayacaq: "Biz Ukraynanı dəstəkləyəcəyik, lakin NATO hadisələrdə birbaşa iştirak etməyəcəkdir". Bu, o deməkdir ki, NATO Rusiya ilə açıq hərbi qarşıdurmaya getmək istəmir.

Bununla belə, bəzi ölkələr Ukraynaya göndərdikləri silahlarla Rusiya ərazisini vurmağa icazə veriblər. Əgər bir müddət öncəyə qədər Qərbin aparıcı dövlətləri, eyni zamanda, NATO üzvü olan mərkəzi Avropa ölkələri onların silahları ilə Rusiyaya qarşı zərbələr endirməyə icazə vermirdilər, bu qadağa aradan qaldırılıb. Xatırladaq ki, hələ bir müddət öncə bir sıra ölkələr bunu NATO-Rusiya qarşıdurmasının məşqi olacağını söyləyirdilər. Bildirilirdi ki, hazırkı məqamda NATO-nun Rusiyaya qarşı hərbi əməliyyatlarına başlaması real deyil. Amma verilən son qərar bunun əksini göstərir. Məlumdur ki, Böyük Britaniya, Latviya, Litva, Niderland, Polşa, Finlandiya, Fransa, Çexiya, İsveç və Estoniya Ukraynaya öz silahları ilə Rusiya ərazisinə zərbələr endirməyə icazə verib. Bir müddət öncə verdiyi açıqlamada NATO-nun Baş katibi Yens Stoltenberq də Rusiyadakı silah obyektlərinin məhv edilməsi üçün Qərb silahlarının istifadəsinə qoşulan qadağın aradan qaldırılmasına çağırırdı. Xatırladaq ki, bir qrup ABŞ Konqresinin üzvü Ukraynanı Rusiya ərazisinə qarşı hücumlarla ABŞ silahlarından is-

tifadə etməsinə icazə verilməsini istəmişdi. Qeyd etdiyimiz kimi, NATO-ya sonuncu üzv qəbul edilən İsveç də Kiyevə belə bir icazə verib. Bu barədə İsveçin müdafiə naziri Pol Yonson bildirmişdi ki, Ukraynanın Rusiya ərazisindəki hədəflərə qarşı hərbi əməliyyatları keçirməyə hüququ var. Yonson öz mövqeyini beynəlxalq hüquqla əsaslandıraraq: "Beynəlxalq hüquqa görə, müharibə qanunları əməl edilirsə, Ukrayna düşməni ərazisinə yönəlmiş hərbi əməliyyatlarla özünü müdafiə etmək hüququna malikdir. İsveç beynəlxalq hüququ və Ukraynanın müdafiə hüququnu dəstəkləyir".

Lakin NATO daxilində Ukraynanın silahlandırılmasının əleyhinə olan ölkələr də var. Məsələn, Macarıstan silahlanmanın deyil, sülh danışıqlarının tərəfdarı kimi çıxış edir. Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib ki, ABŞ, Avropa İttifaqı və Çin münafiqinin sülh yolu ilə həlli üçün birgə çalışsalar, Ukraynadakı vəziyyətlə bağlı danışıqlar başlayacaq: "Əgər iki və ya daha yaxşı, hər üç əsas oyunçu sülhməramlı mövqə tutsaydı, o zaman müharibə edən tərəflərin özlərinin sülhə doğru irəlilədiklərini göstərmək istəyini nümayiş etdirmə şansı olardı".

Əslində, Kiyevin silahlandırılması haqqında qərarlar münafiqənin həllinə yox, əksinə münafiqənin Rusiya-Ukrayna müharibəsi kontekstindən çıxarılacaq regiona yayılmasına gətirib çıxara bilər. Çünki rəsmi Moskva NATO ölkələrinin belə addımlarına səsiz qalmaqacaq.

N.BAYRAMLI

Məşhur cizgi filmləri niyə qadağan olunub?

Uşaqların təlim-təربiyəsində, bədii-estetik zövqünün formalaşmasında cizgi filmlərinin rolu şübhəsizdir. Modern dünyamızda cizgi filmi sənayesi çoxşaxəli formada inanılmaz sürət götürərək inkişaf etməkdədir. Sovet uşaqlarının sevə-sevə izlədiyi "Nu, poqodi!", Qərbi populyar "Tom and Jerry" kimi cizgi filmləri artıq klassikaya çevrilib. Günümüzün məşhur cizgi-animasiya film-

"Mister Skinnylegs" epizodu isə Avstraliyada qadağan edilib. Qadağaya səbəb həmin seriyada personajlardan birinin hörmətçülərin zərərsiz olduğunu söyləməsidir.

Batman

Televiziya tarixinin ən çox izlənen animasiyalarından biri - "Batman: Brave and Bold"un ikinci sezonunun 24-cü bölümü Batmanın "Angry Birds" ilə bir-



lərinin baş qəhrəmanları sadəcə pişik, yaxud məşhur it deyil, artıq film istehsalçıları robotlar, yadplanetlilər, batman, supermen kimi daha mürəkkəb obrazlar yaradaraq elmi, fantastik mövzularda daha çox müriaciət edirlər. Uşaqların və yeniyetmələrin sevimliyinə çevrilən, milyonlarla tamaşaçı ekran qarşısına toplanan bu rəngarəng cizgi filmlərimiz, təəssüf ki, bəzən xoşagəlməz səhnələr, qeyri-etik ifadələr, vulqar detallar da yer alır. Bir çox ölkədə bu kimi məqamların aşkarlandığı məşhur cizgi filmlərinin yayımına qadağa qoyulub.

likdə oxuduğu mahnıda qeyri-etik ifadələrə rast gəldiyi üçün həmin bölümün yayımı bir çox ölkədə qadağan olunub. Televiziya vasitəsilə heç vaxt yayılmayan bölüm serialın DVD formatına bonus kimi əlavə edilib.

Pokemon

Məşhur "Pokemon" cizgi filmindən 38-ci bölümündə tarixə düşən 12 Hz tezlikli parlaq mavi və qırmızı işıqın yanıb-sönməsi uşaqların sağlamlığına zərər yetirə biləcəyi üçün müzakirələrə səbəb olub. "Pokemon şoku" adlandırılan bu görüntünün yer aldığı seriya Yaponiya, Türkiyə və bir çox Yaxın Şərq ölkəsində də qadağan edilib.

"Süngər Bob və Kvadrat şalvar" serialının 1990-cı illərdən bəri yayımlanan, Bugs Bunnydən tutmuş Daffy Ducka qədər onlarla cizgi

Tini Tonun macəraları

1990-cı illərdən bəri yayımlanan, Bugs Bunnydən tutmuş Daffy Ducka qədər onlarla cizgi



personajını izləyicilərə sevdiren "Tini Tonun macəraları" cizgi filmindən üç hissəli "Fil problemləri" seriyasının "Bir şüşə pivə" adlı ilk bölümü spirtli içki təbliğatına görə qadağan edilib. Həmin seriya üç dostun pivə içməsinə və sərxoş halda başlarına gələn sərgəştərlərdən bəhs edir. Ona görə serial televiziyada yayımlanmayıb, DVD formatında satışa çıxarılıb.

Dünyanın ən məşhur cizgi filmlərindən biri "Süngər Bob" "Nickelodeon"un ən çox izlənen serialı olsa da, onun bəzi bölümləri cizgi film sənayesini aşdı-ğından bir çox ölkədə qadağan edilib. Məsələn, seriallardan birində Süngər Bob dostu Patrik və müdiri cənab Krabs ilə yaxşıca əyləndikdən sonra bir qadının evinə girərək onun alt paltarını oğurlayır. Bu epizodun canlandırıldığı bölüm 2018-ci ildən bəri televiziya proqramlarında yayımlanmır.

Tom və Cerri

Bir zamanlar ən populyar cizgi filmi olan "Tom and Jerry" fi-ziki şiddət və qəddarlıq aşlayan səhnələrə görə əksər ölkədə yasaqlanıb. Mütəxəssislər bu serial-lara baxanlar arasında itlə, pişiklərə aqressiya göstərən uşaqların çoxaldığını müşahidə ediblər.

Simpsonlar

Bir-birinin ardınca gerçəkləşən proqnozlarına görə dünyada qeyri-adi dərəcədə məşhurlaşan "Simpsonlar" cizgi serialı bəzi Avropa ölkələrində, o cümlədən Rusiyada qadağan edilib. Mütəxəssislər bu cizgi filminin qətl törətməni sürdən bir hərəkət kimi qələmə verməsinə, eləcə də müxtəlif cinayət əməllərini gündəlik həyat norması kimi adılşdırdığını, zorakılıq və aqressiya təbliğ etdiyini bildiriblər.

Murad Köhnəqala

Gürcüstan Prezidentinin məhkəmə iddiası...

Salome Zurabişvili "Xarici təsirin şəffaflığı haqqında" qanunu ləğv etdirə biləcəkmə?

mitəsində keçirilən səsvermədə 41 konqresmen sənədi dəstəkləyib, 6-sı isə əleyhinə səs verib. Sənəddə Gürcüstanda demokratik geriləmənin olduğu, bu səbəbdən Gürcüstan hökumətinin fəaliyyətinə və onun Rusiya ilə, eləcə də "digər avtoritar rejimlərlə" əlaqələrinə nəzərət gücləndirilməsi çağırışı edilib.

Görünən odur ki, "Xarici təsirin şəffaflığı haqqında" qanun Gürcüstan üçün "başağrısı" olaraq qalmaqda davam edəcəkdir. Gürcüstan Prezidenti Salome Zurabişvili ölkənin

parlamentinə və hökumətinə mü-qavimətini davam etdirir. Dövlət başçısı həmin qanunun ləğvinə çalışır. Belə ki, Prezident Salome Zurabişvili "Xarici təsirin şəffaflığı haqqında" qanunun qüvvəsinin dayandırılması ilə bağlı məhkəməyə müraciət edib. İddia ərzində göstərilir ki, həmin qanun ölkə Konstitusiyasının 78-ci, yəni "Avropa və Avroatlantik strukturlara inteqrasiya" adlanan maddəsi də daxil olmaqla, bir sıra müddəaları ilə ziddiyyət təşkil edir.

Bütün bunların fonunda Gürcüstanda qeyri-hökumət təşkilatlarının (QHT) maliyyələşməsi ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, ölkədə QHT-lərin maliyyələşməsi və ayrılan maliyyənin necə, haraya xərcləndiyi bilinmir. Bir sözlə, bu QHT-lərin fəaliyyətində heç bir şəffaflıq yoxdur. Jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin sədri Şalva Papuəşvili deyib ki, araşdırmalar zamanı məlum olub ki, 500 qeyri-hökumət təşkilatının 80 faizinin xaricdən aldığı qrantın məbləği bilinmir. Bununla yanaşı,

onların 70 faizinin donorunun kim olduğu məlum deyil. Ş.Papuəşvili vurğulayıb ki, QHT-lərin 97 faizi müxtəlif icmaları təmsil etdiklərini deyir, lakin il ərzində həmin icmaların xeyrinə gördükləri işlərin he-sabatını cəmiyyətə təqdim etmirlər. QHT-lərin 97 faizi pullarını nəyə xərclədikləri, məzmun baxımından nələr etdikləri barədə ictimaiyyətə hesabat vermir. Əksər hallarda işçilərin kimlər olduğu, bu qurumun arxasında kimin dayandığı, donorun kimliyi, komandanın kimdən ibarət olduğu, ümumiyyətlə, bilinmir.

Qeyd edək ki, "Gürcü arzusu-demokratik Gürcüstan" partiyasının deputatı Givi Mikandaze partiyanın fəalları arasında araşdırma hesabatını da ictimaiyyətə açıqlayıb. Mikandzenin qeyd etdiyi kimi, bu araşdırma qeyri-hökumət və media təşkilatlarının şəffaflığı məsələlərini əhatə edib. Onun sözlərinə görə, bu, "Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbuluna qarşı çıxan həmin qeyri-hökumət təşkilatlarının və media qurumlarının nə dərəcədə şəffaf olması ilə bağlı əsas məlumatları özündə əks etdirən baza araşdırmasıdır. Araşdırmalar göstərib ki, qeyri-hökumət təşkilatlarının 51 faizinin internet saytı, 62 faizinin donorunun adı və loqosu, 68 faizinin isə layihəsinin adı belə yoxdur.

Belə bir şəraitdə Gürcüstan Prezidenti Zurabişvilinin məhkəməyə müraciət etməsi vəziyyəti dəyişəcəkmə? Məsələ ilə bağlı qəzetimiz əciqləmə verən politoloq Ramiz Aliyev bildirib ki, hazırda Gürcüstanda baş verən ölkənin milli təhlükəsizliyinin qorunması məsələsində. Ayrı-ayrı QHT-lərin, media qurumlarının vasitəsilə Tblisidə hökuməti təzyi və təsir altında saxlamaq istəyən Qərb dairələrini Gürcüstanın üzvləşə biləcəyi risklər deyil, özlərinin mənafeleli maraq-

landıdır. Qərb dövlətləri və təşkilatları bu gün hökumətə "Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbuluna görə hökuməti şantaj, təhdid edirlər.

Gürcüstan hökumətinin öz mövqeyində haqlı olduğunu bildiren politoloq deyib: "Cirkli pulların, qeyri-şəffaf qrantların axdığı Gürcüstanda qanlıq, təhlükəli layihələr həyata keçirilir. Hər bir hökumətin haqqı var ki, ölkəyə daxil olan vəsaitlərin mənbəyi və məqsədləri barədə məlumatlara malik olsun. Amma Gürcüstandakı xarici fondlar, QHT-lər, media resursları böyük maliyyə tutumu layihələrlə bağlı hökumətə, ictimaiyyətə heç bir hesabat vermir. Bu da İ.Kobaxidze hökumətini narahət edir. Hakimiyyətdə olan qüvvələr yaxşı başa düşür ki, Qərb Gürcüstanda olduğu kimi Ukraynada da həyata keçirdiyi "inqilablardan" sonra hər iki ölkə öz torpaqlarını itirdilər. 2004-cü ildə Gürcüstanda hakimiyyəti gətirilmiş Mixail Saakaşviliyə yalan vədlər verildi, ölkə 2008-ci ildə Rusiya ilə qarşıdurmaya sürükləndi. Gürcüstan xalqı və siyasətçiləri Qərbin bu cür riyakar siyasətini yaxşı xatırladıqları üçün yenidən şirin vədlərə inanıb aldanmaq istəmirlər".

Bütün bunları nəzərə alaraq R.Aliyev hesab edir ki, Prezident Zurabişvilinin məhkəməyə müraciət etməsi heç nəyi dəyişməyəcəkdir. Onun fikrincə, hüquqi müstəvidə məlum qanunu ləğv etmək mümkün deyil: "Çünki parlament həmin sənədi qanunvericilik əsasında qəbul edib və burada hüquqazidd məsələ yoxdur. Qanun ölkənin Avroatlantik məkana inteqrasiyasının qarşısını almır, sadəcə xaricdən gələn maliyyənin şəffaflığının təmin edilməsini nəzərdə tutur".

N.BAYRAMLI



bər şəxslərinə və onların ailə üzvlərinə, eləcə də bəzi şəxslərə viza sanksiyaları tətbiq etdiyini açıqlamışdı. Bildirilmişdi ki, bu, viza məhdudiyyətlərinin ilk paketidir və buraya Gürcüstanın hakim partiyasının üzvləri, deputatları, hüquq-mühafizə orqanlarının əməkdaşları və fiziki şəxslər daxildir: "Biz ümid edirik ki, Gürcüstan liderləri öz hərəkətlərini yenidən nəzərdən keçirəcək və ölkələrinin uzun müddətli bəyan etdiyi demokratik və Avro-Atlantik istəklərinə doğru irəliləmək üçün addımlar atacaqlar. Lakin bunu etməsələr, Birləşmiş Ştatlar əlavə tədbirlər görməyə hazırdır".

Bugünlərdə isə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi Gürcüstanda qarşı "MEGOBARI aktı"ni qəbul edib. Konqresin Xarici əlaqələr ko-

“Yeni Azərbaycan” qəzetinə abunə olmaq istəyənlər aşağıdakı yayım şirkətləri ilə əlaqə saxlaya bilərlər:

“Azərpoçt” MMC PDM- 0125984955, 0552004544 F.Ş.Ruhid Hüseyinov - 0124349301, 0505357898
 “Azərmetbuatıyımı” ASC - 0124411991, “Türküstan Media Group” MMC – 050 241-48-23
 “Soma” MMC - 0125940252, 0503336969 “Region Press” MMC – 055 316-79-01
 “PressInform” MMC - 0703400100, 0504560835 “Ziya LTD” MMC - 0124977696, 0503067744
 “Qaya” MMC - 0125667780, 0502352343
 “Qasid” MMC - 0124931406, 0124938343

6 aylıq abunə - 79,20 AZN
 12 aylıq abunə - 158,40 AZN



Ən sərt zərbələrə belə əyilməmişdi!

Tarixçi, alim, rəssam, musiqiçi...

Sara Aşurbəylinin xatirə günüdür

Yorulmaz tədqiqatçı, əsl elm fədəisi, Azərbaycan tarix elminin sütunlarından biri olan Sara xanım Aşurbəyli bütün ömrü boyu vətənpərvər bir ziyalı həyatı yaşamışdı. Məşhur tarixçi Bakı neft sənayeçisi və xeyriyyəçi Balabəy Aşurbəylinin ailəsində dünyaya göz açıb. O, bu nəslin ən görkəmli təmsilçilərindən biri olaraq Azərbaycanın və onun paytaxtı Bakı şəhərinin tarixinin tədqiqinə öz misilsiz töhfələrini verib. Fəciətli tale yaşamış Sara xanım orta ösrlər Abşeronunun fundamental araşdırıcısı kimi bütün dünyada tanınır. Məhz S.Aşurbəylinin sayı nəticəsində Aşurbəyilərin geniş nəsil şəcərəsini bərpa etmək mümkün olub.

Bu gün Sara xanımın vəfatından 24 il ötür. Görkəmli alim 2001-ci il iyulun 17-də 95 yaşında Bakıda vəfat edib.

Yeddi dil bildirdi...

S.Aşurbəylinin fəaliyyətində bir neçə xarici dil bilməsi hər zaman xüsusi önəm daşıyıb. O, 1925-ci ildə İstanbulda Janna Dark adına fransız kollecini bitirib. Yeddi dili-İngilis, fransız, alman, ərəb, fars, türk, rus dillərini mükəmməl bildirdi. Əcnəbi dilləri bilməsi hansısa məqamda Sara xanımın əlində tutur, təqib olunduğu illərdə xarici dillərə yiyələnməsi və rəssamlıq təhsili ona ağır yaşam illərində təbii gətirməkdə böyük yardımçı olur. Belə ki Sara xanım Azərbaycan Dram Teatrında rəssam-dekorator kimi çalışır. Bundan başqa, o, həm də xarici dilləri gözəl bildiyinə görə Üzeyir Hacıbəylinin dəvəti və köməyi ilə 15 il ardıcıl olaraq Dövlət Konservatoriya-sında xarici dildən dərs deyir.



İlk və yeganə tarixçidir ki...

Sara xanım özünün yüksək intellektini Azərbaycan xalqının rifahı, onun tarixi, mədəniyyəti naminə təbiq etmişdi. Onu yaxından tanıyan insanların yaddaşında Sara xanım nəcib, üzgüçülər, alicənab və əsilzadə bir xanım kimi qalıb.

Sara xanımı Azərbaycan tarixşünaslığında əbədi yaşadan onun qədim Bakının (İçərişəhər) tarixinə dair olan tədqiqatlarıdır. O, ilk və yeganə tarixçidir ki, öz həyatı Bakı (İçərişəhər) və Şirvanşahlar dövlətinin tarixinin tədqiqinə həsr etmişdi. Bu əsərlərdə qədim Bakının yarınma tarixi orta ösrlər Bakının siyasi tarixi, mədəniyyəti, sosial münasibətləri əks olunmuşdu.

Həm də rəssam və musiqiçi idi...

S.Aşurbəyli Yaxın və Orta Şərqlə xalqları tarixinin bilicisi olmaqla yanaşı, həm də rəssam və musiqiçi idi. O, fortepianoda həm Azərbaycan toranələrini, muğamlarını, həm də klassik Avropa musiqisini əla ifa edirdi.

Sara xanım bir çox rəsm əsərlərinin müəllifi olub. Sənətsənəşlik üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin sözlərinə görə, sərgilərdən birində onun “Göygöl” adlı əsərini Meksika nümayəndə-

ləri alıb və bu əsər indi Meksika muzeylərindən birinin eksponatıdır.

İlk və son etiraf...

Sara xanımın mənəvi zənginliyi, alicənablığı, elmə xidməti və ümumilikdə, Azərbaycanın tarixinə, mədəniyyətinə olan sonsuz məhəbbəti irsi bir hal idi. Bütün bu müsbət keyfiyyətlərin təzahürü idi ki, Aşurbəyililər soyadına vurulan nəhəng damğaya - “xalq düşməni” damğasına baxmayaraq, Sara xanım adına və nəslinə layiq bir tərzdə öz fəaliyyətini davam etdirmişdi.

Dəyərli tarixçi xanıma “Sizin ömrünüz heç də sadə bir insan ömrü olmayıb, nə vaxtsa memuar yazacaqsınız?” sualını verəndə o belə cavab vermişdi:

“Bilirsiniz, mən, bəlkə də, heç nə yazmayacağam. Çünki mənim ömrüm doğmalarımın itkisi, dövrün və bir qrup insanların ədalətsiz münasibətləri, üyanətlər dolu keçib. Bunları yazmaq o hadisələri yenidən yaşamaq deməkdir. Mən bunu bacarmam...”.

Bu, təleyin ən sərt zərbələr qarşısında belə əyilməyən, bütün ömrünü Azərbaycan tarixinin tədqiqinə həsr edən Sara xanım ilk və son etirafı idi...

Yeganə BAYRAMOVA

Ermənistanın müharibə cinayətləri...

Həqiqətlərimizin dünyaya çatdırılmasında nələr etmişik?

İkinci Qarabağ müharibəsi yalnız hərbi qələbəmizlə nəticələnmədi. 44 günlük Vətən savaşından sonra Azərbaycan siyasi, eləcə də diplomatik və informasiya sahəsində qələbə qazandı. Ümumiyyətlə, Vətən müharibəsi dünya hər tarixində bir çox məqamla yadda qaldı. Bunlardan biri də müharibədə Azərbaycan əsgərinin düşmənin mülki sakinlərinə və obyektlərinə atəş açmaması, məhz bunun nəticəsində düşmənin bir nəfər də olsun vətəndaşının xəsarət almamasıdır.

Məlumat üçün qeyd edək ki, bu, dünya hər tarixində yeganə istisnadır. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan əsgərinin beynəlxalq konvensiyalara, insani dəyərlərə, müharibə qanunlarına olan hədsiz ehtiramı və həssaslığı sayəsində Ermənistanın bir nəfər də olsun hərbi əməliyyatlarda iştirak etməyən mülki vətəndaşı zərər görmədi. Bu həqiqət Prezident İlham Əliyevin mediaya verdiyi açıqlamalarında da öz əksini tapmışdı.

Ermənipərəst mövqə sərgiləyən qurum...

Mövzunu “Yeni Azərbaycan”a şərh edən politoloq Zaur Məmmədov bildirib ki, Azərbaycan torpaqlarını işğaldan azad edildikdən sonra ərazilərimizdə 30 ilə yaxın törədilmiş vandalizm aktları, ekoloji terror üzə çıxdı. Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər dünyanın diplomatik korpus nümayəndələrinə vizual olaraq göstərildi: “Baxmayaraq ki, 30 ilə yaxın müddətdə sözdə sülhyaratma missiyası həyata keçirən ATƏT-in Minsk qrupu bu faktları gündəmə gətirməli və Ermənistan hərbi-siyasi rəhbərliyinə terrordan, sülh və insanlıq əleyhinə cinayətlər törətməkdən yayınmağa çağırışlar etmişdi. Amma ATƏT-in Minsk qrupunun fəaliyyəti ermənipərəst mövqedən o tərəfə keçmədi. Ona görə də bu gün həmin qurumun fəaliyyəti Azərbaycan tərəfindən qəbul olunmur. Müharibədən sonra bu missiyanı da Azərbaycan öz üzünə götürdü. Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünyaya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan bir proses başladı və ciddi addımlar atdı. Bir sözlə, Azərbaycan mövcud həqiqətlərin dünyaya çatdırılması üçün təkbaşına mübarizə apardı”.

Qələbəmizi möhkəmləndirən element...

Politoloqun sözlərinə görə, Azərbaycan xalqı Prezident İlham Əliyevin strateji baxışlarına güvənərək onun rəhbərliyi altında öz sükunətini, bütün dünyaya nümayiş etdirdi ki, heç bir halda torpaqlarının

bir qarşından belə imtina etməyəcək: “Həmin müddətdə Ermənistanın saxta təbliğat maşını artıq keçmişdə qalmış münafiqə vəziyyəti ilə bağlı həqiqətləri təhrif edirdi. Son illərdə ölkə Prezidenti bütün mötəbər tribunallardan Azərbaycanın ədalətli mövqeyini dünyaya çatdırmaqla yanaşı, həm də qəbul etməyi bacardı. Əslində, Vətən müharibəsinə qədər bizim qələbəmizin siyasi əsasları və elementləri artıq mövcud idi. Azərbaycan onun ardınca da hərbi qələbə qazanaraq torpaqları işğaldan azad etdi. Təbii ki, bu vəziyyətdən beynəlxalq informasiya müstəvisində Ermənistanın təcavüzkar dövlət mahiyyətini, işğalçı dövlət olmasını dünyaya çatdırmaq vacib məsələlərdən biri idi. Bunu bizim tarixi qələbəmizi möhkəmləndirən element də hesab etmək olar. Təsədüfi deyil ki, Prezident İlham Əliyev müharibə dövründə, elə ondan sonra da dünyanın ən mötəbər media orqanlarına müsahibələr verərək münafiqə vəziyyəti ilə bağlı həqiqətləri davamlı olaraq dünyaya çatdırdı. Prezident müsahibələrində o qədər ciddi arqumentlərə istinad edirdi ki, onun söylədiklərini qəbul etməmək mümkün deyildi. Bu faktor Azərbaycanın informasiya mübarizəsində mövqelərini möhkəmləndirirdi. Azərbaycanın mühüm strateji addımlarından biri də ondan ibarət idi ki, dünyanın müxtəlif ölkələrindən olan jurnalistlər Azərbayanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri işğaldan azad olunmuş ərazilərə intensiv şəkildə səfərlər edirdilər. İnformasiya müharibəsində bu da çox mühüm rolə malik idi. Yəni, dövlət başçısının atdığı hər addımında həm də informasiya müharibəsinin elementi var idi. Məsələn, torpaqlarımız işğaldan azad edildikdən sonra Prezident dəfələrlə həmin ərazilərə səfərləri zamanı sükulan arxasından erməni vandalizminin izlərini nümayiş etdirirdi. Təbii ki, Azərbaycan Prezidentinin hər bir səfəri, hər sözü dünya mediası tərəfindən yaxından izlənilir. Ona görə də əminliklə qeyd etmək olar ki, Prezident işğaldan azad edilmiş ərazilərə səfəri zamanı informasiya müharibəsini də həyata keçirirdi. Ermənistanın Azərbaycan torpağında törətdiyi cinayətləri dünyaya təqdim edirdi”.

Həqiqətləri təhrif etmə fəaliyyətləri nəticəsiz olacaq!

Z.Məmmədov mühüm bir məqamı xatırladaraq qeyd edib ki, “Şu-



Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır

şa Bəyannaməsi”nin imzalandığı ərəzi dağınıqlardan ibarət idi. İki dövlət başçısının bəyannaməni imzaladıqları yerin fonu məhz Ermənistanın törətdiyi dağınıqlar idi: “Bu tarixi hadisə dünya mediası, dünya ictimaiyyəti tərəfindən çox yaxından izlənildi. Ona görə də Ermənistanın vandalizminə məruz qalmış məkanın fonu kimi seçilməsi təsədüfi deyildi. Cənab Prezident burada da strateji baxış sərgiləyərək Ermənistanın törətdiyi dağınıqların izlərini də dünyaya növbəti dəfə nümayiş etdirdi. Bir sözlə, Azərbaycan beynəlxalq informasiya məkanında mövqelərini inamla qoruyaraq Ermənistanın təcavüzkar dövlət obrazını dünyaya tanımaqda davam edir. Ona görə də hərbi qələbəmizin ardınca informasiya mübarizəsində qazandığımız qələbəmizin əlamətləri də göz önündədir. Bundan sonra isə Ermənistanın həqiqətləri təhrif etmə istiqamətindəki fəaliyyəti ya tam nəticəsiz, ya da çox zəif olacaq”.

Yeganə BAYRAMOVA

İdman

Mahir Emreli “Nürnberg”də

Azərbaycan millisinin futbolçusu Mahir Emreli karyerasını Almaniya davam etdirəcək. AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 27 yaşlı hücumçu “Nürnberg” klubu ilə anlaşılıb.

İkinci Bundesliqa təmsil-

çisinin tezliklə Azərbaycanlı forvardın transferini açıqlayacağı bildirilib. İddiaya görə, komandanın baş məşqçisi Miroslav Kloze futbolçu ilə şəxssən maraqlanıb və onun transfer olunmasını özü istəyib. Qeyd edək ki, Mahir Emreli son olaraq Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda çıxış edib.



“Sumqayıt” afrikalı hücumçu ilə vidalaşdı

“Sumqayıt” komandası futbolçusu Kazimir Ninqa ilə yollarını ayırıb. Klubdan AZƏRTAC-a verilən məlumata görə, qadlı hücumçu ilə imza-

lanmış müqavilənin müddəti başa çatıb. Qeyd edək ki, 31 yaşlı forvard “gönlük səhəri” təmsilçisinə ötən ilin sentyabr ayında keçmişdi.



Avarçəkənimiz dünya çempionatında iştirak edəcək

U23 Dünya Çempionatı

Plovdiv, Bolqarıstan
 17-21 iyul



Azərbaycanın avarçəkəni üzrə millisinin üzvü Paşa Əsgərov Bolqarıstanın Plovdiv şəhərində yenicə təşkil edilən U23 Dünya Çempionatında iştirak edəcək. Azərbaycanın avarçəkəni üzrə millisinin üzvü Paşa Əsgərov Bolqarıstanın Plovdiv şəhərində yenicə təşkil edilən U23 Dünya Çempionatında iştirak edəcək. Azərbaycanın avarçəkəni üzrə millisinin üzvü Paşa Əsgərov Bolqarıstanın Plovdiv şəhərində yenicə təşkil edilən U23 Dünya Çempionatında iştirak edəcək.

Berlinlə valideynləri ilə yaşayan balaca və perspektivli şahmatçı Sona Bəşirova Almaniyanın Kiel şəhərində 12 yaşadək uşaqlar arasında keçirilən açıq turnir qalibi olub. AZƏRTAC xəbər verir ki, turnir hər gedişə 30 saniyəlik, 40 gedişə (+15 əlavə dəqiqə) 45 dəqiqəyə qədər vaxt nəzarəti ilə klassik şahmat üzrə keçirilib. Yarış iki gün ərzində altı turdan ibarət olub və burada kiçik şahmatçılar hər gün üç oyun keçiriblər. Turnirdə avqustun sonunda 9 yaş tammam olacaq Sona Bəşirova özündən böyük iştirakçılara qalib gələ bilib.

Azərbaycanlı qız qalib oldu



İyulun 17-dən 21-ə qədər davam edəcək yarışda idmançılar kanoe, kayak, akademik avarçəkəni üzrə 200, 500 və 1000 metr mə-

safə üzrə güclərini sınaqcaqlar.

Qeyd edək ki, beynəlxalq turnirdə 64 ölkədən 1000-ə yaxın idmançı iştirak edəcək.

Təsisçi:
Yeni Azərbaycan Partiyası
Baş redaktor:
 Aqlıq HƏSƏNOĞLU

www.yeniazerbaycan.com
 mail@yeniazerbaycan.com
 Ünvan: Bakı - AZ-1000, Üzeyir Hacıbəyli - 66
 Telefonlar:
 598-37-76, 498-82-21
 498-81-24, 498-19-84

İndeks: 67100
 Lisenziya: N-B-317
 Tiraj: 4323
 Sifariş: 1595
 “Kapital Bank” ASC-nin Nərimanov rayonu filialı
 h/h - 33080019443900419109
 kod - 200093
 VÖEN - 1500486601

Qəzet “Yeni Azərbaycan”ın bilgisayar mərkəzində yığılıb, səhifələni və “Azərbaycan” nəşriyyatında ofset üsulu ilə çap edilir.

Qəzet 1993-cü ilin aprel ayından nəşr olunur.
 Məsul nəvbəti:
 Yeganə Bayramova